

Samid Quliyev  
Etibar Vəliyev

*AZƏRBAYCANDA  
MULTİKULTURALİZM  
VƏ ONUN  
LƏNKƏRAN QAYNAQLARI*

- 21312 -

Azərbaycan Respublikası Prezidentinin  
İşlər İdarəsi  
**PREZİDENT KİTABXANASI**  
Bakı 2018

**Elmi redaktor:** Məmmədzadə Kərimulla  
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu  
Təhsil şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru

**Elmi məsləhətçi:** Nurullah Fuad  
QMİ sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru

**Rəyçilər:** Axundzadə Qəni  
QMİ-nin Lənkəran üzrə səlahiyyətli nümayəndəsi, qazi

Məmmədov Qağayı  
DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbə müdürü

**Redaktor:** Musayev Orxan

**QULİYEV SAMİD QƏNBƏR oğlu,**  
**VƏLİYEV ETİBAR BABALı oğlu,**  
*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

Bakı, «Orxan» NPM-2018. 120 səh

Kitab Azərbaycanda o cümlədən Lənkəran rayonunda əsrlərdir ki, mövcud olan multikultural mədəniyyətin tarixindən bəhs edir. Həmçinin kitabda Lənkəranın tarixi, burada yaşayan xalqlar; dini icmalar; məbəd və ziyarətgahlar hərədə geniş məlumat verilmişdir.

Geniş oxucu kütłəsi üçün nəzərdə tutulan kitab araşdırmaçılar üçün dəyərli vəsaitdir.

**ISBN 978-9952-438-65-9**

## ÖN SÖZ

*Bismilləhir-rahmənir-rahim*

*“Biz siz bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq.” (Əl-Hucurat 13)*

Multikulturalizm eyni bir ölkədə yaşayan, müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan dəyərdir. Bu dəyərlər əsas götürülmüş ölkələrdə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafi, azsaylı xalqların, dövlətlərin milli mədəniyyətə integrasiyasına yönəldilib. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür. Multikulturalizmin mövcud olmadığı cəmiyyətlərdə humanizm, yüksək fərdi və beynəlxalq münasibətlərin mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqudur.

Bu baxımdan Azərbaycan multikulturalizmi ənənəvi siyasetin nümunəvi modelidir. Mədəniyyətlərin və dinlərin ənənəvi siyaseti sayesində Azərbaycan həmişə müxtəlif

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin integrasiya məkanına çevrilmişdir. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndəleri arasındaki tolerant və dostluq münasibətləri Azərbaycan xalqının mədəniyyəti üçün hər zaman xarakterik olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etməklə, bu sahədə görülən işlər daha da sürətləndi. Ölkədə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, mutikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrıseçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və bir sıra aktual problemlər geniş müzakirə olunur.

Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə gördüyü işlər din xadimləri üçün təşkil olunan kurslar, hazırlanan xütbə vasitələri, namaz cədvəlləri multikultural dəyərlərə bir daha öz töhfəsini verərək, dövlətimizin din-siyasətinə verdiyi önəmi dəyərləndirdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüllislam Hacı Allahşükür Paşazadə həzrətləri çıxışlarında bu dəyərlərin hər bir azərbaycanlı üçün nə qədər önemli olduğunu dilə gətirmişdi.

Azərbaycanın qədim mədəniyyət və elm mərkəzlərindən hesab edilən Lənkəran haqqında ilk dəfə belə bir kitabın ərsəyə gəlməsi təqdirəlayiq haldır. Belə ki, kitabda ümumilikdə Lənkəranda mövcud olan multikultural dəyərlər öz əksini

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

tapmış, bir çox mənbələrə istinadən burada tarixən mövcud olan mədəniyyətlərərəsə, din və məzhəblərərə əlaqələrə, həmrəyliyə toxunulmuşdur.

“Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları” kitabını ərsəyə gətirən Qafqaz Müsəlmanları İdarəsi Ləj kənd məscidinin imamı Samid Quliyevə, tanınmış ziyalımız, şair-publisist Etibar Vəliyevə təşəkkür edir, Uca Allahdan işlərində uğurlar arzulayıram.

**Hacı Fuad Nurullah  
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini,  
fəlsəfə üzrə fəlsəfə doktoru**

## GİRİŞ


*Sizin dininiz sizi, mənim dinim də mənədir! (əl-Kəfirun, 6).*

Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq aləmdə mövcudluğu müasir dünyamızda son dərəcə əhəmiyyət kəsb etməkdədir. Bu gün artıq bir çox ölkələr, xalqlar, müxtəlif beynəlxalq qurumlar, dini təşkilatlar, insanlar dərk edirlər ki, kütləvi qırğıın silahlarının durmadan artlığı, dövri olaraq baş verən iqtisadi, maliyyə böhranı şəraitində mövcud olmaq, inkişaf etmək, sosial rifahı təmin etmək üçün yeganə yol əməkdaşlıq, mədəniyyətlərarası dialoqdur. Bu amillərin də təməli multikulturalizmi ideya olaraq təbliğ etmə, onu yaşatmaq və yaşam tərzinə çevirmək ilə qoyulur.

İkinci dünya müharibəsindən sonra dünyanın siyasi səhnəsi və dövlət idarəciliyi tam şəkildə dəyişdi. Daha əvvəl mövcud olan ideologiya fərqləri aradan qalxdı. Artıq heç bir xalqı hər hansı bir siyasi ideologiya (kommunist, faşist və s.) ilə eyniləşdirmək mümkün deyildi. Hər bir xalqı digərindən yalnız onun mədəniyyətinə görə fərqləndirmək olardı. Miqrasiya prosesinin sürətlənməsi nəticəsində multi-ctnik cəmiyyətlərin sayının xüsusi ilə Qərb dövlətlərində kəskin artması, bir dövlət çərvivəsində belə onlarca fərqli mədəniyyətə sahib olan xalqların mövcudluğuna gətirib çıxardı. Bu qədər fərqli mədəniyyətin bir dövlət daxilində mövcudluğu dövlət

Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları idarəciliyi sahəsində də öz növbəsində çətinliklər yaradırdı. 1971-ci ilə qədər bir çox dövlətlər gəlmə mədəniyyətlərə qarşı assimilyasiya və ya izolyasiya siyasetlərini həyata keçirməklə müəyyən mənada xalqın mədəniyyətini qorumağa çalışırdılar. Ancaq bu, digər bütün azsaylı xalqlara qarşı siyasi haqsızlıq və qeyri-demokratik siyaset xətti idi. Əlbəttə ki, hər bir xalq öz mədəni irsini qorumaq uğrunda mübarizəyə başladı. Bu mübarizə nəticəsində isə mədəniyyətlərin toqquşması anlayışı formalaşdı. İlk dəfə olaraq 1971-ci ildə Kanada öz daxilindəki etno-mədəni müxtəlifliyini qorumaq və uğurla idarə etmək məqsədi ilə rəsmi şəkildə alternativ bir siyasi xətt elan etdi. Kanada rəsmən "Multikulturalizm" siyasetini dövlət siyaseti elan edərək, bununla bağlı hüquqi bazanı formalaşdırmağa başladı. Daha sonralar isə digər Qərb dövlətləri də bu uğurlu siyaset modelini öz ölkələrində tətbiq etməyə başladılar.

Multikulturalizm fəlsəfəsinin əsaslandığı 7 mühüm prinsip olmadan, sadəcə etnik müxtəlifliyi multikulturalizm adlandırmaq mümkün deyil. Bu prinsiplər aşağıdakılardır:



1. Etno-mədəni müxtəlifliyin mövcudluğu prinsipi: Bu prinsip bir dövlətin daxilində müxtəlif mədəniyyətin da-

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

şiyiciləri olan milli azlıqların və eyni zamanda müxtəlif dini konfessiyaların mövcudluğu mənasını verir. Multikulturalizm siyasetini həyata keçirən dövlətlər bu cür müxtəlifliyi özünə qarşı təhlükə kimi görmür. Əksinə, cəmiyyətin zənginliyi kimi qəbul edərək həmin xalqların öz mədəniyyətlərini qorumaları üçün dəstək göstərir.

2. Mədəni identiklik hüququ: Bu prinsip hər bir kəsin və ya qrupun öz mədəni identikliyini və ya xarakterini qoruyub saxlamaq hüququ olduğunu qeyd edir. Ancaq unutmaq lazımla deyil ki, bu, vəzifə yox, sadəcə hüquqdur. Heç bir kəs məcburi şəkildə bir qrupa daxil edilə bilməz və ya hər hansıa bir mədəni qrupa üzvlüyünə görə alçaldıla bilməz.

3. Mədəni bərabərlik və qarşılıqlı dözümlülük prinsipi: Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, bütün etno-mədəni qruplar bərabərdir və yalnız qarşılıqlı hörmət və dözümlülük şəraitində mövcud ola bilərlər. Etnik mənşə identikliyi vətəndaşlıq identikliyindən sonra gəlməlidir. Buna ən gözəl nümunə Azərbaycan və ya Kanadani misal göstərmək olar. Bütün milli azlıqlar ilk öncə azərbaycanlıdır, daha sonra taliş, ləzgi, tatdır və s.

4. Etno-mədəni qruplar arası əlaqə prinsipi: Hər bir etno-mədəni və dini qrup və ya onun hər bir nümayəndəsi digər qruplarla və ya nümayəndləri ilə təhlükəsiz və sərbəst ünsiyyət qura bilməlidir. Eyni cəmiyyətdə mövcud olan hər bir kəs digər qruplara qarşı açıq fikirli olmalıdır.

5. Bərabər imkanlara sahib olmaq hüququ: Azərbaycan

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

multikulturalizminin ən mühüm özəlliklərindən biri də onun sosial-liberal ikili təbiətə malik olmaqla ikili fundamental hüququ özündə birləşdirməsidir. Liberal hüquq olan mədəni müxtəliflik hüququnun sosial hüquq olan bərabər imkanlara sahib olma hüququna əsaslanması Azərbaycan cəmiyyətindəki müxtəlifliyi qorumağa və icmalararası sosial ədalətsizliyi aradan qaldırmağa yönəlmışdır.

6. Siyasi idarə prinsipinin mövcudluğu: Multikulturalizm və ya multikultural cəmiyyət özü təkbaşına inkişaf edə bilməz. Bunun üçün siyasi idarəetmə və dövlət dəstəyinin mövcudluğu mütləqdir.

7. Müxtəliflikdə mövcud olan təklik prinsipi: Hər bir milli azlıq və ya etnik qrup öz mədəniyyətinin yalnız ümumi mədəniyyətə ziyan vurmayan hissəsini qoruya bilər. Bəzən bu prinsipə, mədəniyyətin selektiv qorunması deyilir.

Multikulturalizm siyasetini dövlət siyasəti elan edən hər bir dövlət yuxarıdağı prinsiplərin hər birinə qarant durmalıdır. Bu prinsiplərin mövcudluğu multikulturalizmin siyasi əsaslarının olduğunu göstərir.

Tarixi inkişafdan keçərək formalaşmış çoxmədəniyyətli bir cəmiyyətin mövcudluğu və bu cəmiyyəti qoruyub saxlamaq üçün dövlətin siyasi iradəsinin mövcud olması əslində multikulturalizmin mövcud olmasından xəbər verir. Ancaq bu siyasəti qoruyub saxlamaq üçün qanunvericilik bazası təkmilləşdirilməli və multikulturalizm siyasetinin hüquqi bazası formalaşdırılmalıdır. Buna misal, 1988-ci ildə Kanadada "Multikulturalizm qanunu"nun qəbul edilməsidir.

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi siyaset nəticəsində özlərinin mədəni müxtəlifliyini qorumaq üçün milli azlıqlar və dini qruplarla bağlı bir çox normativ hüquqi aktlar qəbul olundu. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı məkan olan ölkəmizdə, həmçinin müsəlman aləmində, siyasi multikulturalizmin banisi ulu öndər Heydər Əliyevdir. Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları digər sahələrdə olduğu kimi multikulturalizm siyasetini də uğurla davam etdirərək, vurğulayır ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasetidir və alternativi yoxdur.

Bu gün Qərb dövlətlərinin əksəriyyəti multikulturalizm siyasetinə qarşı çıxırlar və bu siyasetin iflasa uğradığını vurğulayırlar. Avropa dövlətlərində yaranmış çoxmədəniyyətlilik miqrasiya prosesinin nəticəsi olaraq sonradan yaranmış bir müxtəliflikdir. Bu səbəbdən bir çox dövlətlər gəlmə mədəniyyətlərin yerli əsas mədəniyyətə təsir edib, dəyişəcəyinə və ya onu məhv edəcəyinə inanırdılar. Buna görə də Qərb dövlətlərinin multikulturalizm siyasetində bir alternativə ehtiyac duyulurdu. Bunun üçün vahid Avropa dəyərləri və mədəniyyəti anlayışına ciddi şəkildə dəstək verməyə başladılar.

Əlbəttə, multikulturalizmi dövlət siyaseti elan edən dövlətlərdə də insan hüquqları ali dəyər hesab olunur və heç şübhəsiz, öz mədəni identikliyini qorumaq hüququ İnsan Hüquqlarının ayrılmaz tərkib hissəsi hesab olunur. Ancaq miqrasiya

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

prosesinin qarşısını almaqdə aciz qalan bir sıra Qərb dövlətlərində mədəni böhran və toqquşmalar baş verməyə başlamışdı.

Avropada baş verənlərin əksinə olaraq, bu gün Azərbaycan öz multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədər zəngindir və qədim tarixə malikdir. Klassiklərimizin əsərlərində və şifahi xalq ədəbiyyatında kifayət qədər multikulturalizm dəyərlərinə dair misallar tapmaq olar. Azərbaycanda katolik kilsəsi, pravoslav kilsəsi, yəhudi sinaqoqu, məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında tolerantlıq şəraitində fəaliyyət göstərir.

Müasir gərgin beynəlxalq şəraitdə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğatı və təşviqatı istiqamətində fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Hazırda ölkəmizin təcrübəsi tədqiqat obyektidir, bir çox ölkələrdə öyrənilir və tədris edilir. Bu istiqamətdə əməkdaşlığa maraq artır və ilbəil əlaqələr genişlənir. Azərbaycan xalqı birgəyaşayış təcrübəsi və həyat tərzi ilə sübut edir ki, multikulturalizm yaşayır və onun gələcəyi də vardır. Yalnız onu qəbul etmək, təbliğatçısı və təşviqatçısı olmaq lazımdır. Buna böyük önem verən cənab İlham Əliyev bildirib ki, Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq birliliklər tərəfindən yüksək qiymətləndirilir:

“ - Bu, multikulturalizmin yaşadığını, onun gələcəyinin olmasını sübut edir, sadəcə siyasetçilər, ictimaiyyətə təsir etmək iqtidarında olanlar, o cümlədən media nümayəndələri

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

daha məsuliyyətli olmalıdır. Hesab edirəm ki, bu məsələdə medianın rolü daha müsbət olmalıdır. Təəssüf ki, bir çox hallarda biz xəbərlərdə qarşidurma, qaćqın böhranı və bunlarla bağlı kadrlar görürük. Bu yanaşma yalnız təcridolunmaya gətirir. Biz buna imkan verə bilmərik. Çünkü qeyd etdiyim kimi, biz bir-birimizə bağlıyız və eyni planetdə yaşayırıq. Artıq şahid olduğumuz kimi, Avropa ilə Yaxın şərqi arasındaki məsafə o qədər də böyük deyil. Yəni məsafə insanların sığınacaq tapmaq və öz ailələrini xilas etmək naminə oralara üz tutmasının qarşısını almır. Odur ki, multikulturalizmin müsbət nümunələri üzərində dayanmaqla bu dəyərlərin təşviqi hamımıza yardımçı olar. Çünkü gələcəkdə heç bir ölkə və millət təcrid olunmuş vəziyyətdə yaşaya bilməz. Biz bir-birimizə bağlıyız. Dünya ölkələrinin mütləq əksəriyyətinin əhalisi çoxmillətli və çoxdinliidir. Biz bununla fəxr etməliyik”.

Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, multikulturalizm ənənələri və toleranlıq Azərbaycan xalqının həyat tərzisi, mənəvi-əxlaqi dəyəri, Azərbaycan Respublikasının siyasetidir. Təsadüfi deyildir ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Təhlilcilərin də fikrincə, Azərbaycanda multikulturalizm siyasəti tarixi ənənələrə söykənən milli və dini münasibətlər modeli olmaqla yanaşı, ilk növbədə mədəni müxtəlifliyin, xalqların milli-mədəni irsinin qorunması və inkişafına, onların qarşılıqlı faydalı integrasiyasına



## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

yönəldilmişdir. Müxtəlif etnik mədəniyyətlər arasında ənənəvi birgəyaşış, qarşılıqlı hörmət prinsiplərinə söykənən bu model sivilzasiyalararası və mədəniyyətlərarası dialoq prosesinə Azərbaycan Respublikasının verdiyi töhfədir.


Bu gün multikulturalizmin Azərbaycan modeli dünya xalqları arasında münasibətlərin dərinləşməsinə istiqamətlənmiş mühüm və müsbət dəyər kimi geniş və hərtərəfli şəkildə təşviq edilir. “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd devizi altında BMT-nin Sivilzasiyalar Alyansının VII Qlobal Forumu dünya miqyasında terrorizm təhlükəsi, Avropada kəskinləşən miqrasiya böhranı və cəmiyyətlərdə dözümsüzlüğün artması mühitində keçirildi.

Dünyanın 140-dan çox ölkəsinin nümayəndələri planetin müxtəlif regionlarında etnik və dini zəmində baş verən qarşidurma və toqquşmalar kimi mürəkkəb problemlərin həllinə dair vahid fikirə gəlmək üçün geniş müzakirələr apardılar və konstruktiv dialoqun inkişafına xidmət edəcək təkliflər səsləndirdilər. Çıxışlarda qaldırılan təşəbbüsler, tövsiyələr mədəniyyətlər, sivilzasiyalar arasında əməkdaşlığı, əlaqələrin güclənməsinə, qarşılıqlı anlaşmaya öz böyük töhfəsini verdi.

İlham Əliyev cənabları çıxışlarının birində qeyd edir ki, Azərbaycan Şərqi və Qərbi arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür: “Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. “Multikulturalizm” sözü

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim



yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çox millətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amənlilik şəraitində

yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir. Bununla yanaşı, ən qədim kilsələrdən biri — qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasetimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan, ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq, bu sərvəti qoruyub saxlamışdır”.

Dözmüsülüyə, ayrı-seçkiliyə, ksenofobiyaya, müxtəlifliyə qarşı olan qorxuya qalib gəldiyimiz gün bu mübarizədə uğur əldə



## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

edə bilərik. Zorakılıq tərəfdarları dini dəyərləri təhrif etməklə yaratdıqları utopiyalarla gənc nəsillərə təsir göstərir, onları fəlakətə aparırlar. Bunun əvəzində yeni nəsillərə inancları, ədaləti, bərabərliyi əsas götürərək həqiqi mesajları ən doğru şəkildə öyrətməliyik. Müxtəlif dinlərin nümayəndələri olaraq bunu bacardığımızda dünyanın hamımızın birlikdə yaşaya biləcəyi yer olduğu daha yaxşı anlaşılacaq.

Azərbaycanın cənub-şərq bölgəsində mövcud olan multikulturalizm azərbaycanlılıq məfkurəsinin tərkib hissəsi olmaqla bölgənin əmənəsinə çevrilmişdir. Lənkərandə multikulturalizm və dini tolerantlıq yüksək səviyyədədir. İstər başqa dinlərin nümayəndələrinə, istərsə də İslamın fərqli məzhəblərinə mənsub olanlara qarşı bəslənən multikultural münasibət əslində dünya üçün nümunədir.

Multikulturalizmin vətəndaşların ənənə və həyat tərzinə çevriləməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır. Multikulturalizm ideyaları ictimai şürarda möhkəmlənir. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevriləməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin xalqımızın həyat tərzinə çevriləməsini haqlı olaraq mühüm üstünlük hesab edir: “Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri - bunlar bizim üçün adı həyat tərzidir. Lakin, biz bəzi başqa ölkələrə nəzər yetirsək

*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*  
görərik ki, bu heç də hər yerdə belə deyil. Əksinə, milli və dini zəmində qarşidurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb toqquşması zəminində qan tökülür”.

Multikulturalizm ili çərçivəsində Lənkəran şəhər İH-nin, Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin habelə, bir sıra təşkilatlar tərəfindən Lənkəranda elmi-praktiki konfranslar keçirilmiş, seminar-treninglər təşkil edilmişdir. Bu maarifləndirici tədbirlərdə Lənkəran şəhər İH-nin başçısı, ziyalılar, din xadimləri və gənc nəslin nümayəndələri iştirak etmişlər.

Apardığımız araştırma nəticəsində bizə aydın oldu ki, Lənkəranda multikultural dəyərlərin ənənəyə çevrilməsinin bir neçə səbəbləri vardır:

- a) Bölgədə yaşayan insanların qonaqpərvərliyi.
- b) Ziyalıların və din xadimlərinin rolu.
- c) İslam adətləri.
- d) Multikulturalizmə təhdid edən ünsürlər.
- e) Davamlı olaraq maarifləndirmənin aparılması.

Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək, bu gün multikulturalizmin alternativi yoxdur. Mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi, dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul olunması qürurvericidir.

*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

## MULTİKULTURALİZM

*“Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”*

Heydər Əliyev

Müxtəlif dinlərin, fərqli baxışları və mədəniyyətlərini özündə birləşdirməyi bacaran birləşməyənlik anlayışı müasir dünyada multikulturalizm kimi ifadə olunmaqdadır. Hazırda bütün dünya ölkələrində fərqli mədəniyyətlər mövcuddur. Lakin, heç də bütün dövlətlərdə multikulturalizm dəyərləri öz əksini tapmamışdır. Cəmiyyətin fərqli adətləri etnik, mədəni, dini baxışlarından doğan ənənələrdir.

Multikulturalizm sözünün etimoloji mənası ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” (multi-çox, kultura-mədəniyyət) deməkdir. Əslində multikulturalizm insan övladının dilindən, inancından və irqindən asılı olmayaraq birlikdə yaşamasıdır.

Bloemraad və Wright kimi araşdırmaçıların qənaətinə görə multikulturalizm anlayışını 4 qrupda cəmləşdirmək olar.

1. Multikulturalizm əhalinin müxtəlifliyi barədə demografik faktların təsviridir.
2. Multikulturalizm ədalət və bərabərlik fəlsəfəsidir.
3. Multikulturalizm etnik, mədəni, irqi və dini müxtəlifliyi idarə etmək üçün əsas vasitədir.

4. Multikulturalizm müxtəlifliyin ictimai fikirdə tanınması və dəyər verilməsidir.

Multikulturalizm ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə integrasiyasına yönəldilmişdir.

Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.

Müasir dünyanın inkişaf etmiş əksər dövlətlərində multikulturalizm prinsipləri aşağı səviyyədədir. Hegemon dövlətlərlərdə irqi ayrı-seçkilik, gender bərabərsizliyi, miqrantlarla rəftar, plüralizm, ksenofobiya, islamafobiya, antisemitizm və başqa halları açıq müşahidə etməkdəyik. Hətta Almaniya kansleri Angela Merkel ölkəsində multikulturalizmin iflasa uğradığını dilə gətirmiştir.

Vətənimiz Azərbaycanda millətlərin formalasdığı, qayna-yıb-qarışlığı uzun tarixi yolda müxtəlif etnik, mədəni, dini qruplar mövcud olmuşdur. Azərbaycanda etnik müxtəlifliyin ölkənin bütün ərazisi üzrə paylanması mədəniyyətimizə çalar verən ən mühüm amillərdən biridir. Azərbaycanda etnik müxtəliflik və mədəni zənginlik Büyük Britaniya, Fransa, Hollanda, İtaliya

kimi ölkələrdən və bir çox Avropa dövlətlərindən daha çoxdur.

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi düzümlülük və harmonik birləşməsi üzərində qurulmuş və həyata keçirilən milli siyasetin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşamış və yaşayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multi-mədəniyyətli, multi-etnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır.

Ölkəmizin 20% ərazisini işgal etmiş mənfur qonşumuz Ermənistandan silahlı münaqişənəticəsindən mövcudolançetinliklər, erməni silahlı qüvvələri və terrorist qruplaşmalarının təşkil etdiyi etnik təmizləmə siyaseti nəticəsində azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlara mənsub olan şəxslərdən ibarət (kurd'lər, ruslar, yəhudilər və s.) təxminən 1 milyona yaxın vətəndaşımız qəçqin və məcburi köçküň statusu almışdır. Müharibə şəraitində və keçid dövründə problemlərin mövcudluğuna baxmayaraq, Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması sahəsində ardıcıl siyasetini davam etdirir.

Azərbaycan Respublikasında milli azlıqların sayının, dili-nin və sıx yaşayış yerlərinin struktur tərkibi aşağıdakı kimidir:

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

Milli azlıq	Sayı	Dili Qafqaz dillərinin Dağıstan qrupuna aid olan ləzgi dili.	Six yaşadığı ərazi Azərbaycanın şimal bölgələri Sənaye şəhərlərində, eləcə də bir neçə kənd təsərrüfatı bölgələri
Ləzgilər	178000	Sərqi-slavyan qrupuna aid olan rus dili	Hind-avropa dil ailəsinə aid olan erməni dili
Ruslar	141700	İran Cənub-Şərqi dili	Dağlıq Qarabağ. Ermənistən Azərbaycan torpaqlarını işgal etməsindən baxınmayaraq məlumat göra, 30 minə yaxın erməni
Ermənilər	120700	İran Cənub-Şərqi dili	Hind-avropa dil ailəsinin qrupuna aid olan talış dili.
Talışlar	76800	İran Cənub-Şərqi dili	Qafqaz dillərinin Dağıstan qrupuna Şimal bölgələri aid olan avar dili.
Avarlar	50900	İran Cənub-Şərqi dili	Azərbaycan dili. Şimal və aran bölgələr Türk dil ailəsinə aid
Məhsəti türkləri	43400	İran Cənub-Şərqi dili	olan tatar dili, eləcə Azərbaycanın şəhərləri da rus dili.
Ukraynalılar	29000	İran Cənub-Şərqi dili	Şərqi-Slavyan dil ailəsinə aid olan Bakı Ukrayna dili.
Saxurlar	15900	İran Cənub-Şərqi dili	Qafqaz dillərinin Dağıstan qolunun Cənub - Şərqi Zaqatala rayonu qrupuna aid olan saxur dili.
Gürcüler	14900	İran Cənub-Şərqi dili	Qafqaz dillərinin Kartvelian qrupuna Qax rayonu aid olan gürcü dili.
Kürtlər	13100	İran Cənub-Şərqi dili	Ermenistanla silahlı münaqışından əvvəl Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarında six yaşamışdırular. Bu ərazilərin işgal natiçəsində
Tatlar	10900	İran Cənub-Şərqi dili	İran dil qrupuna aid olan tat dili Semit dil ailəsinə aid Semit qrupuna daxil olan yəhudü dili.
Yəhudilər	8900	İran Cənub-Şərqi dili	Şimal bölgələri Quba rayonu və Bakı şəhəri

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

Udinlər	4100	Qafqaz dil ailəsinin Dağıstan qrupuna Şimal bölgələri aid olan udin dili
---------	------	--------------------------------------------------------------------------------

(Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 9,4%-ni təşkil edir.)

Hal-hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında "Birlik" cəmiyyəti, Rus icması, Slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail icması, Ukrayna cəmiyyəti, Kurd mədəni mərkəzi "Ronai", "Samur" ləzgi milli mərkəzi, "Azərbaycan-Slavyan" mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, "Azərbaycan-tatar" cəmiyyəti, Tatar mədəniyyət cəmiyyəti "Turqan-tel", Tatar mədəniyyət mərkəzi "Yaşlıq", Krim tatarları cəmiyyəti "Krim", gürcü cəmiyyəti, Azərbaycan gürcülerinin humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət mərkəzi, Axısxə türklərinin "Vətən" cəmiyyəti, Axısxə türk qadınlarının "Sona" cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, Gürcü yəhudü icması, Yəhudilərin qadın humanitar assosiasiyyası, "Kapelhaus" alman mədəniyyət icması, Udin mədəniyyət mərkəzi, Polyak mədəniyyət mərkəzi "Polonia", Beynəlxalq Talış assosiasiyyası "Mada", Talış assosiasiyyası "Avesta", Udin mədəniyyət mərkəzi "Orain", "Buduq" mədəniyyət mərkəzi, Saxur mədəniyyət mərkəzi. Milli azlıqların six yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda Ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara və

Lənkəran rayonlarında Talyış folklor qrupları fəaliyyət göstərir.

Milli azlıqların dillərində onlarla qəzet və jurnallar nəşr olunur. Hər gün onların dillərində radio və televiziya proqramları yayımlanır.

Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında təmsil olunmaqdadırlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarının rəhbər vəzifələrində fəaliyyət göstərirler. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin icra Aparatında, Milli Məclisdə, Nazirlər Kabinetinə, Konstitusiya məhkəməsi, Mərkəzi seçki komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışırlar. Milli azlıqların nümayəndələri Milli Məclisin bəzi daimi komissiyalarının sədr və ya sədr müavini vəzifələrində çalışırlar.

Nəticə olaraq qeyd etmək olar ki, Azərbaycanda etnik, dini, milli-mənsubiyyət fərqliliyi heç bir halda müşahidə olunmur.

## **ƏSRLƏRDƏN GƏLƏN SƏS - AZƏRBAYCANDA MULTİKULTURALİZM**

*“Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasa-tıdır və eyni zamanda, həyat tərzidir.”*

**İlham Əliyev**

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümum-milli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi, vicdan azadlığının təmin edilməsi, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanması, tarixi-dini abidələrimizin bərpası, multikulturalizm təbliğ olunması sahəsində uğurlu yol keçmişdir. Ulu öndər Heydər Əliyevin formalasdırığı dövlət din münasibətləri sisteminin effektivliyini təmin edən başlıca amil, həmin sistemin Azərbaycan xalqının xarakterik xüsusiyyətlərinə, dövrün müasir tələblərinə və vicdan azadlığının təmin olunması prinsiplərinə əsaslanmasıdır.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ulu öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz digər sahələrdə olduğu kimi dİNə, vicdan azadlığına, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi dövlətə çevrilib.

Qürurla deyə bilərik ki, bu gün dinlər və sivilizasiyalararası dialoqun baş tutması üçün əsas şərtə çevrilən və mütərəqqi

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan multikulturalizm Azərbaycan xalqının əsrlər boyu formalasən xüsusiyyətidir.

Azərbaycanda mədəniyyətlərarası dialoq, birləşdirən multikulturalizm dəyərlərinə daim hörmətlə yanaşılmış, tarixin heç bir dönmində vətənimizdə dinlərarası, məzhəblərarası və mədəniyyətlərarası qarşidurma olmamışdır. Bu ənənə günümüzdə də aktuallığını itirməmişdir. Azərbaycanda multikulturalizm sahəsində dinlərarası münasibətlərin tənzimlənməsində mühüm işlər görülməkdədir.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edən, zəngin tarixə malik İslam dini ölkəmizdə VII əsrin ortalarından yayılmağa başlamış, ictimai şürurda hakim yer tutmuşdur. İslam özündən əvvəlki dinlərə nəinki qadağa qoymuş, əksinə ayrı-ayrı dinlərə etiqad edən insanların vicdan azadlığının, öz məbədlərində dini ayın və mərasimlərini sərbəst yerinə yetirmək haqqının toxunulmazlığını təmin etmiş, tövhid prinsiplərinə zidd olmayan ənənələrin legitimliyini qoruyub saxlamışdır. Nəticədə, İslam dünyasına qovuşan Azərbaycanda bütün xalqlar öz dini etiqadlarını, adət-ənənələrini günümüzdək qoruyub saxlaya bilmışlər. Ölkəmizdə bu gün də bir çox dinlərin milli-mənəvi dəyərləri, abidələri bərpa və mühafizə olunur. Bütün bunlar ölkədə güclü tolerantlıq ənənələrinin, multikulturalizmin təşəkkülünə, möhkəmlənməsinə və inkişafına gətirib çıxarmışdır.

Keçmiş sovetlər dönmində quruma üzv olan bütün

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

millətləri öz milli-mənəvi dəyərlərindən uzaqlaşdıraraq kommunist ideologiyası təsiri altında formalaşdırıldılar. Bu ideologiya əslində mövcud olmayan “sovət ailəsi” qanunlarını təbliğ edirdi. Mənəvi dəyərlər 70 il müddətində birliyin üzvü olan millətlərə xurafat adı altında təqdim olunurdu.

Bu illərdə xalqımız milli-mənəvi dəyərlərindən uzaqlaşdırmağa cəhd edilmiş, doğma bayramlarını belə qeyd edə bilməmiş, dini etiqadlara qadağa qoyularaq məscid və ibadət evlərinə getmək yasaq edilmişdir. Ötən əsrin 70-ci illərində hakimiyyətə gəlmiş Azərbaycanın böyük oğlu Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasında, multikultural yaşayışın təbliğ olunmasında müstəsna xidmətlər göstərmişdir. Ulu öndərin uzaqqorənliyi sayəsində bölgələrdə tariximizin qorunması üçün tarix-diyarşunaslıq muzeyləri yaradılmış, Azərbaycan folklorunun dərindən aşdırılması, Novruz bayramının yüksək səviyyədə keçirilməsi, milli mərasimlərin təbliği istiqamətində ardıcıl tədbirlər ənənə halını almışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra yenidən hakimiyyətə gələn Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı mədəni irsimizin, mənəvi dəyərlərimizin qayğısına qalmış, dinlərarası dialoqla, multikulturalizmlə, humanitar məsələlərlə bağlı ümummilli liderin göstərişi ilə müxtəlif tədbirlər həyata keçirilmişdir. Həmçinin Bakıda və regionlarda məscid, kilsə, sinaqoq və ziyarətgahlar bərpa olunmuş, yeni ibadət ocaqlarının tikintisi sürətlənərək inanlı insanların istifadəsinə verilmişdir.

Ümummilli lider məscidlərlə yanaşı kilsə və sinaqoqlarda

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

etdiyi çıkışlarında daim Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlıq ənənələrindən söhbət açmışdır. Ölkəmizdə yaşayan yəhudİ və xristian icmalarının rəhbərləri Heydər Əliyevin onlara və inanclarına göstərdiyi qayğı haqqında Avropa və Amerikada keçirilən nüfuzlu konfranslarda çıxışlar edərək, tolerantlıq baxımından Qərbə nümunə olan Azərbaycanın din modelindən danışmış və ölkəmizdə yaşamaqdan məmənun olduqlarını vurğulamışlar.

Əsrlərdir qorunan və birgəyaşış mədəniyyətimizin əsası təşkil edən ənənə Prezident İlham Əliyev cənabları tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqında fərmanında da öz əksini tapmışdır.



Cənab İlham Əliyev bütün dini mərasimlərlə bağlı rəsmi tədbirlər zamanı multikultural dəyərlərə böyük ehtiramla yanaşır, ölkədə yaşayan inançların bərabər statusa

malik olduğunu xatırladır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüllislam Allahşükür Paşazadə həzrətlərinin hər il Ramazan ayında təşkil etdiyi və müxtəlif dinlərin nümayəndələri ilə birlikdə iftar süfrəsinə ölkə başçısının qatılması tolerantlığın bariz nümunəsidir. Bu hadisə artıq ənənə halını alaraq bütün dünyaya multikulturalizm mesajı və ən böyük tolerantlıq nümunəsinin təqdimatıdır.

Bu gün dünyada dinlərarası, məzhəblərarası münasibətlərdə

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*


gərginliyin artdığı, islamofobiya, ksenofobiya, antisemitizmin tuğyan etdiyi dövrə multikulturalizm dəyərlərinə söykənərək onu qorumaq dövlətin nailiyyətidir. Azərbaycan dövlətinin, onun layiqli vətəndaşlarının bu sahədə qazandığı böyük uğurlardan biri multikulturalizmdir. Bu cür birgəyaşayı qorunmalı, onu gələcək nəsillərə, övladlarmıza ötürməyi bacarmalıyıq.

Azərbaycan dövlətinin ərsəyə gətirdiyi, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təbliğ etdiyi multikulturalizm dəyərləri İslamin ana qaynağı hesab edilən Qurani-Kərimə və Peyğəmbərimizin kəlamlarına söykənmişdir. Birgəyaşış haqqında Qurani-Kərimin bir çox ayəsində, Peyğəmbərimizin, imamlarımızın, böyük alımlarımızın kəlamlarında bu barədə dəyərli tövsiyyələr verilmiş, etiqad etdiyi inanca yanaşı bütün insanlara bir atanın, Adəm peyğəmbərin övladı olması xatırlanmışdır.

Belə ki, İslam mənbələrində Peyğəmbərimizin hayatı ilə bağlı rəvayət nəql olunmuş, Allah elçisinin nə qədər multikultural dəyərlərə üstünlük verəməsi göstərilmişdir. Rəvayətdə nəql olunur ki, “İslam Peyğəmbəri bir gün yaxın qohumu və səhabəsi ibn Abbasla (619-687) birlikdə Kəbə evinin yanında oturmuş və bu zaman bir dəstə insanın müşayəti ilə dünyasını dəyişmiş şəxsi tabutla aparıldığını görən Peyğəmbər dərhal ayağa qalxmışdır. İbn Abbas Peyğəmbərə “Ya Rəsulullah, gələn bir yəhudİ cənazəsidir, sənin onun üçün ayağa durmağın nə deməkdir?!”. Peyğəmbər isə İbn Abbasa: “Yəhudİ olsa belə, onu da, bir ana dünyaya gətmiş, bir ata ərsəyə çatdırılmışdır. Nəfəs alan, nəfəs verən insan övladı olmuşdur,” - cavabını vermişdir.

Azərbaycanımızın əlverişli coğrafi şəraitdə yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olmuş, burada Zərdüştlik, Xristianlıq və İslam dini yayılmışdır. Qədim inancların adətləri, tarixi qədimliyi bu günə qədər qalmaqdadır. Dini inancların fərqli olduğu, yayıldığı məkanlarda müxtəlif etnosların sülh içində yaşaması ən böyük multikultural ənənədir. Bu tarixi ənənəni Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xinalıqlılar, buduqlular, rutullar, udilər, assiryalılar və qızılar bu günə qədər qorumaqdadırlar.

Azərbaycanımızın füsunkar təbiətə malik, cənub mirvarisi adlanan Lənkəran bölgəsi də öz növbəsində zəngin birgəyaşayış mədəniyyətinə, multikultural adətlərə malikdir. Əsrlərdir ki, burada Azərbaycan türkləri ilə yanaşı talışlar, ruslar və bir sıra azsaylı xalqlar yaşamaqdadırlar. Burada mövcud olan etnik qrupların nümayəndləri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin, inancın sahibidir. Lənkəranda fərqli mədəniyyətlər, inanc və adətlər o qədər bir-birinə qarışmışdır ki, müasir multikulturalizm prinsiplərini də üstələmişdir.



## MƏDƏNİYYƏTLƏRİN QOVUŞDUĞU ÜNVAN LƏNKƏRAN

Cənub mirvarisi, Xan Lənkəran



Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran Xəzər dənizinin cənub-qərb sahilində, okean səviyyəsindən 28-27 metr aşağıda, 38 şimal, 40 şərq en dairəsində yerləşir. İlk dəfə Lənkəran adına 1357-ci ildə Təvəkkül bin Bəzzaz tərəfindən yazılmış "Səfvətüs-səfa" əsərində "Ləngərkən"anın qədim yaşayış yeri olduğu barədə məlumatla rastlaşırıq.

Daha sonra Ramazan ibn Şeyxəli Lənkəranının 1409-cü ildə "Fərrükxnameyi-cəmali" və həmin kitabı ərəb dilindən fars dilinə tərcümə etmiş Möhübəli ibn Əhmədi Ləngərkənanının təxəllüslerində Lənkəran sözünün ayrı-ayrı formalarını görmək olar.

Həmçinin A.Bakıxanovun 1841-ci ildə yazdığı "Gülüstani-irəm", Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbərmamə" əsərində Lənkəran "Ləngərkünən" kimi qeyd olunmuşdur. Lənkəran şəhərinin isə IX əsrə indiki Bəlləbur kəndi ərazisində yerləşməsi barədə Səidəli Kazımbəyoglu 1869-cu ildə yazdığı "Cavahirnameyi-Lənkəran" adlı kitabında qeyd etmişdir.

Maraqlıdır ki, Bəlləbur kəndində yerləşən qalanın, IV əsrд Sasani şahı II Şapurun (309-379) canişini Hilal Balbur tərəfindən tikildiyi göstərilmişdir. Suyun qalxması nəticəsində Lənkəran sakinləri əsasən bu ərazi ilə yanaşı, Sağlaküçə, Qurumba və Kərgəlan kəndləri ərazisində nisbətən yüksəklikdə olan yerlərə köçmüş və müvəqqəti olaraq məskən salmışlar.

Lənkəran ovalığı bir vaxtlar Talış dağlarının ətəylərinə kimi suyun altında olması haqqında Hışkədərə kəndində aparılan tədqiqatlardan, S. Kazimbəyoğlunun qeyd etdiyi kimi dəniz suyunun Ərkivana çatması, Astaranın Pəlikəş kəndində ağır çəkidə gəmi lövbərinin aşkar edilməsi, bir sıra tapıntı və məlumatlar bunun açıq göstəricisidir.

XVI əsr İngiltərə-Moskva ticarət kompaniyasının müvəkkili Çepmen səyahəti zamanı Layqon şəhərində, alman imperatoru Rudolf Habsburqun I Şah Abbasa (1571-1629) göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniyada saxlanılan hesabatlarında Lankon kəndinin adını çəkmiş, XVII əsrд yaşamış alman alimi Adam Oleari isə bu şəhəri əlyazmalarında «Lənkərkunan» adlandırmışdır.

1614-cü ildə rus səyyahı və diplomati Brexov hesabatında Qızılıağacdan Lyanqarana gəldiyini göstərmiş, 1638-ci ildə A. Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis müxtəlif müzey və səfirliliklərə verdikləri hesabatlarda Lənkəranın adını dönə-dönə çəkmiş, Şotlandiyalı Bel 1717-ci ildə Lanqarana, oradan da Qızılıağaca gəldiyini bildirmişdir.

Bu ərazilərdə 1640 metr hündürlükdə olan Büzeyir ma-

garası ilə yanaşı, e.ə XIV-VII əsrlərdən qədim mədəniyyətin nümunələrini özündə əks etdirən bir sıra nadir tapıntılar vardır. Bu ərazilərdə Kaspi, Hirkan, Kadusi və Sakların qədim izləri hələ də qalmaqdadır.

Kaspi tayfası haqqında ilk dəfə e.ə IV əsrд Miletli Hekatey, e.ə. V əsrд Heredot, Elian və başqaları məlumat vermiş, onların təsərrüfatı, mədəniyyəti haqqında yazmışlar. Həmin dövrlərdə kaspilər yüksək mədəniyyətə malik idilər. Kaspilər balıq yağından məlhəm hazırlamağı bacarmış, çoxlu xırda və iribuyuzlu heyvanlara sahib olmuşlar. Şərq bazarlarını qiymətli daşlarla təmin edərək iqtisadiyyatlarını inkişaf etdirmişlər.

İndiki Astara və Lənkəran rayonlarının böyük ərazisini əhatə edən Hirkan qoruğu yaşayış məskəninin də tarixi qədimdir. Hirkan ərazisində bitən su findığının yaşı buzlaşma dövrünə qədər gedib çıxır. Tarixi mənbələrdə Hirkan yaşayış məskəninin adı I minilliyyin ortalarından çəkilmişdir.

Kadusi tayfasının isə miladdan əvvəlki dövrlərdən burada məskən salması, yaşaması qeyd olunmuşdur. Bu tayfa haqqında antik müəlliflər e.ə 331-ci ildə baş vermiş Cancal döyüşündə iştirak etmələri haqqında məxəzlərdə məlumat vermişlər.

Həmçinin e.ə VIII əsrin 2-ci yarısında sakların bu ərazilərə köç etməsi Urmiya gölü ətrafında məskən salmaları qeyd olunmuşdur.

Burada yaşayan tayfalar maldarlıq və əkinçiliklə məşğul olmuş, arxeoloji qazıntılar zamanı bir sıra əkinçilik alətləri ilə yanaşı, balıqtutma ləvazimatları da aşkar edilmişdir. Tunc

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

dövründən dəmir dövrünə kimi bu bölgənin sakinləri dağlıq və dağətəyi yerlərdə, dəniz və çay kənarında yaşamağa üstünlük vermişlər.

Daha çox dənizə yaxın olan ərazilərdə yaşayanlar (Lənkəran, Astara və Masallının bir sıra kəndləri) balıq və düyü yeməklərindən, dağlıq və dağətəyi zonada yaşayanlar isə buğda çörəyindən, ətdən istifadə etmişlər. Azərbaycan mətbəxinin ən ləziz yeməklərindən biri olan ləvəngi, qədim dövrün və bu ərazilərdə oturaq həyat tərzi keçirən kadusilərin yadigarıdır.

Lənkəran şəhərinin inşası tarixi barədə, bu günə qədər dəqiqlik məlumatın olmadığına və bu sahədə kifayət qədər tədqiqatlar aparılmadığına görə şəhərin yaranma tarixi haqqında yekun söz demək çətindir. Tarixçilər tərəfindən göstərilən Lənkəran şəhərinin yaşıni Çepmenin (1568-69) xatirələrinə əsasən qiymətləndirmək düzgün deyildir.

IX əsrən etibarən ərəb mənbələrində Talış vilayətinin adı çəkilmiş, ayrı-ayrı dövrlərdə Manna, Atropatena, Sacilər, Salarilər və başqa dövlətlərin tərkibində olmuşdur. Dəfələrlə Səfəvi şahları Lənkəranda olmuş ana-babalarını, Şeyx Zahidi ziyanət etmişlər.

XVIII əsrin 20-ci illərində Lənkəran rusların işgalinə məruz qalmış və ruslar burada çox qala bilmədikləri üçün bu əyalət yenidən Nadir şahın hakimiyyəti altına keçmişdir. 1747-ci ildə Nadir şah öldürdükdən sonra Seyid Abbas tərəfindən Talış xanlığının əsası qoyulmuşdur. Seyid Abbasın xələfi olan Qara xan paytaxtı Astaradan Lənkərana köçürmüş, XVIII əsrin

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

ortalarından etibarən Lənkəranda “Böyük bazar”, “Kiçik bazar”, “Qala” və başqa məhəllələr yaranmış, şəhər surətlə inkişaf etmişdir.

Lənkəran sözünün mənşeyinə gəlincə bu sözün, mənbələrdə talış və fars sözlərindən alınması göstərilmişdir. Lənkəran toponimi talışca “leynə” (lenə) qamış, “kon” (kəon) evlər, fars dilində isə “lənq” ləngimək, “kəran” yer (məskən) kimi göstərilsə də, tədqiqatçılar bu sözü “lövbərsalanlar”, “ləmkon” (ləmli evlər), “lanqon” (iki çolaq), “lonəkə” (yuva evlər) kimi də, izah etmişlər.

Hazırda Azərbaycanın cənub-şərqində, paytaxt Bakıdan 268 km məsafədə cənubdan Astara, qərbdən Lerik, şimaldan Masallı rayonları, şərqdən Xəzər dənizi ilə həmsərhəd olan Lənkəran şəhəri ölkədə aparılan uğurlu siyaset və regionların sosial-iqtisadi inkişafı programının tətbiqi nəticəsində günləndən gözəlləşməkdədir.

Lənkəran aqrar-sənaye rayonudur. Tərəvəz və çay istehsalına görə ölkədə birinci yerdədir. Respublikada istehsal edilən tərəvəz-bostan məhsullarının 56 faizi, yaşıl çay yarpağının 98 faizi, sitrus bitki məhsullarının 100 faizi, üzümün 15 faizi Lənkəran iqtisadi rayonunun (Lənkəran, Cəlilabad, Masallı, Astara, Lerik, Yardımlı) payına düşür.

Rayonun iqtisadi və sosial həyatında son illər müşahidə olunan yüksəliş 2017-ci ildə də davam etmişdir. Bu prosesləri əyani nümayiş etdirən makroiqtisadi göstəricilər isə əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Sahəsi 1539,4 km<sup>2</sup> olan inzibati rayonun ərazisinin 91,3 min hektarını quru sahə təşkil edir. 2017-ci ilin yanvar ayına olan məlumata görə Lənkəranda 225209 nəfər əhali vardır.

Əhalinin məskunlaşma sıxlığı respublikanın başqa rayonları ilə müqayisədə yüksəkdir. Milli tərkibə görə, Lənkəranda 1897-ci ildə 35,8 min, 1926-ci ildə 77,3 min, 1939-cü ildə 87,5 min taliş qeydə alınmışdır.

2009-cu ilin siyahıya alınmasına əsasən Lənkəran rayonunda əhalinin milli tərkibi belə olmuşdur:

Azərbaycanlılar-86 %

Talışlar-13,6 %

Ruslar-0,3 %

Ukraynalılar-0,1 %



## TALİŞLAR

*"Taliş köklü adamların hamısı azərbaycanlı kimi yüz illərlə Azərbaycanın vahid ailəsinə birləşmiş, bir-birinə qovuşmuşlar, onları bir birindən ayırmaq olmaz. Bu, əti dırnaqdan ayırmağa bərabərdir."*

Heydər Əliyev

Talışlar daha çox Azərbaycan Respublikası ərazisində cənub-şərqdə, əsasən Lənkəran, Astara, Masallı və Lerik rayonlarında yaşayırlar. Keçmiş sovet alımları talışları birmənalı olaraq yerli əhali hesab etmişlər. Belə ki, onlar talışları Azərbaycanın ən qədim yerli tayfalarından olan Kadusilərin nəslini hesab edirdilər. Lakin qərb alımları buna şübhə ilə yanaşırlar. Onların fikrincə, talışların Azərbaycana gəlişi (XIII əsrдə) Çingiz xanın sərkərdəsi olan Talışın adı ilə bağlıdır.

Öksər tarixçilər talışların əcdadı kimi Kadusi tayfasını göstərmişlər. Buna Kadusilərin Strabon, Herodot, Plutarx, Dionis kimi tarixçilərin qeydlərində rast gəlmək mümkündür. Kadusilər daha çox Atropatena və Qafqaz Albaniyasında dağlarda və dənizkənarında yaşayan xalq kimi göstərilmişdir.

Ösrlərdir ki, bu ərazilərdə talışlar talış-türk demədən həyat sürmüşlər. Talışlar Lənkəran ərazisində yaşayañ digər xalqlar kimi bütün imtiyazlarda pay sahibi olmuş, azərbaycanlılıq prinsiplerini qoruyub saxlamışlar. Ümumilikdə talış xalqının

*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*  
tarixinə nəzər saldıqda bu xalqın qədim tarixə, mədəniyyətə  
malik olmasının şahidi oluruq.


Heç təsadüfi deyil ki, bu diyarda tanınmış zadəgan nəsil-lər, eləcə də böyük tayfalar vardır. Talış diyarından çıxan bu nəsillərdən bir qismi: Talışxanovlar, Mehmandarovlar, Nurul-labəyovlar, Kələntərovlar vətənimizin ictimai-siyasi mühitində öz sözünü demişlər. Bunlarla yanaşı diyarın özündə də birləşmiş böyük tayfalar və nəsillər vardır: Qədim Dağ Əmirlər (xan, bəy) nəсли, Seyid Piran nəсли, Orand tayfa birliyi və başqa tayfaları buna nümunə kimi göstərmək olar.

*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

## TALİŞ DİLİ

*“Talış dağlarının ətəyində, bu gözəl, dilbər güşədə yaşayan talışlar, azərbaycanlılar hamısı birdirlər, hamısı vahid Azərbaycan xalqıdır.”*

Heydər Əliyev



Hind-Avropa dillərinin Hind-İran qoluna daxildir. Talış dilinin daxil olduğu Hind-İran dilləri qrupunda İran dil qrupuna daxil olan şimal-qərbi İran dil yarımqrupunun qoludur.

Talış dilinin üç əsas böyük dialekti var. Şimal, mərkəz və cənub dialektləri. Şimal dialekti Azərbaycan ərazisində daha çox danışılır. Şimal dialekti 4 əsas şivəyə (Astara, Lerik, Lənkəran, Masallı) ayrılır.

13-22 aprel 2009-cu il rəsmi əhalinin siyahıya alınmasına əsasən ana dili talış dili olan Azərbaycan vətəndaşlarının sayı 68.689 nəfərdir. Azərbaycanda hazırda tədris programında talış dili öyrənilən 248 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ibtidai siniflərində həftədə iki dəfə talış dili tədris edilir.

## TALİŞ XANLARI

### Seyid Abbas

Seyid Abbas (1684-1749) 1654-cü ildə II Şah Abbas fərmanı ilə Xalxal mahalının Hır kəndindən Talış mahalına göndərilir və burada dini işlərə baxır. O, burada hazırkı Xarxatan (Mənbələrdə kəndin adı Xərxətun, Xəxərtən, Xılxatən, Xərqəltən, Xətoətn, Xartaqan, Xortaqan kimi keçmişdir) kəndində məskunlaşır. Seyid Abbas kənddə yaşayarkən yerli feodallarla sıx münasibətlər qurmuş, kəndin sahibi boradigahlı Əsəd bəyin bacısı Ahu xanımıla evlənmişdir. Bu izdivacdan Cəmaləddin, Təhmasib və Sultanəli adlı oğlan övladları dünyaya gəlmışdır.

Seyid Abbas və qayınatası Əsəd bəy 1736-cı ildə Nadir Şah Əfsarın (1688-1747) başçılığı ilə keçirilən Muğan qurultayında iştirak etmiş, onun hakimiyyətini qəbul etmişdir. Seyid Abbas oğlu Cəmaləddini, və qaynı Əli bəyi Nadir şahın hərbi qulluğuna göndərmişdir. Cəmaləddin hərbi qulluğda xüsusi olaraq fərqləndiyinə görə 1741(1742)-ci ildə Nadir şah tərəfindən "irsi xan" titulu ilə mükafatlandırılmışdır.

Seyid Abbas Nadir şahın vəfatından sonra Talış xanlığının əsasını (1747) qoyaraq xanlığın sərhədlərini müəyyənləşdirmişdi. Xanlığı idarə etdiyi qısa müddət ərzində böyük hörmət qazanmışdır.

Həmin dövrlərdə Talış xanlığına Lənkəran, Astara, Zuvand, Sebican, Vəryadüz və Biləsuvar daxil idi. Bu nahiyyələrdə

Astara, Lənkəran, Muranqul, Ərkivan, Dəştvənd (Masallıdan Neftçalaya kimi), Ucarud, Dırıq, Sırıq, Zuvand, Pirand və Orand mahalları mövcud idi.

Seyid Abbasın üç oğlu var idi: Seyid Təhmasib xan, Mirzə Məhəmməd bəy, Seyid Cəmaləddin.

Seyid Abbas hakimiyyətə gəldikdən iki il sonra, 1749-cu ildə dünyasını dəyişir. Məzarı Lənkəranın Cil kəndində yerləşən "Sexəlifə" qəbristanlığındadır.

### Seyid Cəmaləddin

Seyid Abbasın vəfatından sonra yerinə yeganə namizəd Seyid Cəmaləddin olur. Seyid Cəmaləddin tarixdə həmçinin "Qara xan" kimi də tanınmışdır. Bu ləqəb ona Nadir şah Əfşarın qoşununda xidmət edərkən zəhmlı olduğuna görə verilmişdir. Bəziləri isə Cəmaləddinin qarayanız olduğu üçün "Qara" (Siyoli) adlanması qənaətindədirlər.

Qara xan çox tədbirli olmuş, xanlığın müdafiə qüdrətini artırmaq üçün daim çalışmışdır. Məhz xanlığın mərkəzini İrandan gələn təhlükədən qorumaq üçün Astaradan Lənkərana köçürümüştür. Qara xanın hakimiyyətinin ilk illərində qoşun 3000 nəfərdən ibarət idi.

Qara xan hakimiyyəti illərində Lənkərana müxtəlif yerdən sənətkarlar gətirmiş, şəhərdə qala divarları, xan sarayı, məscid, hamam, bazar, karavansaray və digər tikililər inşa etdirmiş, şəhərin iqtisadi mərkəz kimi inkişaf etməsində mühüm rol oynamışdır.

Qara xan Rusiyaya daha çox meyilli olduğu üçün İran

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

hakimləri bunu qəbul edə bilməmiş, gilanlı Hidayət xan 1768-ci ildə 12000 nəfərlik qoşunla Talış xanlığına hücum etmişdir. Şindən qalasına çəkilən Qara xan bir müddət müqavimət göstərsə də, sonunda Hidayət xanla söhbət aparmış və ona xərac verdikdən sonra Hidayət xan geri çəkilmişdir.

Seyid Cəmaləddinin altı oğlu var idi: Mir Mustafa xan, Mir Əsgər bəy, Mir Mehdi bəy, Mir Yəhya bəy, Mir Əsədullah bəy, Mir Bağır bəy.

### **Mir Mustafa xan**

1786-cı ildə Qara xan vəfat etdikdən sonra yerinə oğlu Mirmustafa xan (1786-1814) keçmiş, 27 il Talış mahalının xanı olmuşdur. Mir Mustafa xan Qara xanın böyük oğludur, ilk həyat yoldaşı Fəxrün-nisə xanımdır. Mir Mustafa xanın 14 övladı olmuşdur. Bu övladlardan 10-u oğlan, 4-ü qız idi:

1. Mir Həsən xan
  2. Mir Hüseyn xan
  3. Mir Məhəmməd xan
  4. Mir Abbas bəy
  5. Mir İsmayıł bəy
  6. Mir Əsgər bəy
  7. Mir Heydər xan
  8. Mir Kərim bəy
  9. Mir Talib bəy
  10. Mir Həmid xan
  11. Qəmərağa xanım
  12. Böyük xanım
  13. Səkinə xanım
  14. Bəyim xanım
- 40

## *Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

Mirmustafa xan Azərbaycan tarixinə diplomat, sərkərdə və dövlət xadimi kimi daxil olmuşdur. Vəsiyyətinə uyğun olaraq ölümündən 109 il sonra (1923) Lənkərandakı məzarı açılaraq cənazəsi İraqın Kərbəla şəhərinə aparılır və orada dəfn edilir. Talış xanlarının övladları dövrünün tanınmış şəxsləri, ziyalıları olmuşlar. 19-cü əsrдən başlayaraq bu günə kimi bu nəsildən 14 nəfər general-major rütbəsi almışdır. Bu göstərici böyük bir nəsilin şanlı səhifəsidir.


### **Mir Həsən Xan**

Bu tarixi şəxsiyyətə İran və rus tarixçiləri müxtəlif damğalar vurublar. Cənüğü Mir Həsən Xanın adı İran və rus müstəmləkələrində azadlıq simvoluna cevrilmişdi. Sözsüz ki, imperiya ideoloqları Mir Həsən Xanın uğurlu hərbi yürüşləri, xüsusi ilə onun süvari dəstələrinin zəfərləri haqqında müsbət fikir deməzdilər.

1828-ci il Türkmençay sülh müqaviləsinin 4-cü maddəsinə əsasən Talış xanlığının torpaqları Rusiyaya verilməli idi. Mir Həsən Xan bundan imtina etdi. Bu hərəkəti ilə də Mir Həsən xan hər iki dövlətin düşməni sayıldı. İran ordusunun baş komandanı Abbas Mirzə (o, İran şahı Fətəli şahın böyük oğlu idi), Bala xanın rəhbərliyi altında Lənkərana qoşun yeritdi. Razılaşmaya görə Rusiya tərəfi də qaniçən, hiyləgər podpolkovnik Korniyenkonun başçılığı ilə Mir Həsən Xana qarşı Lənkərana qoşun göndərdi. Rusiya və Qacar (İran) qoşunları birləşərək Mir Həsən xana hücumu keçdilər. Qüvvələr nisbətini nəzərə alan xan, öz qoşunu ilə birlikdə Dırığ meşələrinə çəkilir və döyüşü orada davam

etdirir. Bu böyük döyüşdə Mir Həsən Xan nə ruslara, nə də iranlılara məğlub olmur. 1832-ci il iyulun 30-da İran şahı onu zəhərləyib öldürür.

Mir Həsən Xanın üç həyat yoldaşı var idi: birincisi Həşim xan Şirvanının bacısı Bikə xanım, ikincisi Qalaqayınlı Məhəmməd Salah xanın qızı Xeyrənisə, üçüncüsü Muğanlı Məhəmməd bəyin qızı Qızxanım idi. Bu qadınlardan 7 övladı olmuşdu. Dördü oğlan: Mir Abdulla bəy, Cavad bəy, Xanlar bəy, Kazım bəy. Üçü qız: Nisə xanım, Zəhra xanım və Sara xanım. Mir Həsən xanın nəslinin davamçıları bu gün də Masallıda, Lənkəranda, Astarada, Bakıda və İranın Nəmin şəhərində yaşayırlar.



## RUSLAR

Dünyada bütün cəmiyyətlərdə mövcud olan dinlər həmin xalqların mədəniyyət və dünyagörüşlərinə öz təsirini göstərmişdir. Azərbaycan xalqı da bu məsələdə istisna təşkil etmir, amma azərbaycanlıların başqa xalqlardan fərqi ondadır ki, onların mədəniyyətinin, dünyagörüşünün formalaşmasında bir neçə dinin rolü olmuşdur. Xalqımızın tarixində önemli rol oynamış dinlərdən biri də xristianlıqdır. Bizə qonşu olan Rusiya dövləti ilə uzun illərdən bəri olan əlaqələrimiz rus-xristian mədəniyyəti ilə yaxından tanış olmağımıza səbəb olmuşdu.

Çar hökumətinin müxtəlif dini təriqət nümayəndələrinin (malakan, duxobor, baptist) köçürülmə siyasəti nəticəsində Arxangelsk vilayətindən gəlmələr 1838-ci ildə Lənkəranın Vel kəndində məskunlaşmışlar.

1906-ci ildə burada məskunlaşmış rusların ayırdığı könülli ianə hesabına orta məktəb tikilərək, Azərbaycan və rus dilində dərslər keçirilirdi. Həmin məktəbin ilk direktorları haqqında məlumat olmasa da Yevdokiya Osipovna Mrinskaya, İlya Yakovleviç Dyomin, Vera Mixaylovna Dyomina, Tsiva Angelina İlincişa ayrı-ayrı illərdə məktəbə rəhbərlik etmişlər. Hazırda məktəbin Azərbaycan və rus bölməleri vardır.

## İLAHİ QANUNLARIN AHƏNGDARLIĞI

### Kilsə və sinaqoqlar

Tolerantlıq diyarı olan Azərbaycanın digər bölgələrində olduğu kimi Lənkəran ərazisində də, tarixən bir sıra kilsə və sinaqoqlar mövcud olmuşdur. Çarizm dövründə ölkəmizin bir çox bölgələrində rus və pravoslav məbədləri tikilməyə başlanılmışdır. A.Yunitski təkcə Bakı quberniyasında 40-dan artıq məbədin adını çəkir. Ölkəmizdə ilk rus kilsəsi 1815-ci ildə Bakıda tikilmişdi. Lənkəranda isə ilk dəfə 1839-cü ildə 21-ci nizami rus batalyonu tərəfindən taxta kilsə tikilmiş, hərbiçilərin öhdəsinə verilmişdir. Lakin bu bölgədə yağışın çox yağma səbəbindən məbəd yararsız hala düşdüyü üçün 1889-cü ildə Bilfeldin layihəsi əsasında “Mixail Arxangel” kilsəsi tikilmiş, 1892-ci ildə ibadətxana təqdis olunmuşdu. Kilsə Müqəddəs Sinodun maliyyəsi hesabına xaç formasında Bizans memarlıq üslubunda tikilmişdi. Onun inşasına 33000 rubl xərclənmişdir.

Eyni zamanda Lənkəranda qəbiristanlıqda “Müqəddəs Mariya Maqdalina” daş kilsəsi ucaldılmışdı. Lənkəranın şərqində yerləşən Sarı (Sarı) yarımadasında da kiçik rus kilsəsi mövcud olmuşdu. Maraqlıdır ki, bu kilsə tacir Kekin tərəfindən qamışdan tikilmişdi.

Merçenkonun layihəsi əsasında 1869-cü ildə tikilmiş məbəd, 1903-cü ildə “Müqəddəs Möcüzə yaradan Nikolay” məktəb-kilsəsi və başqa xristian məbədləri haqqında məlumatlar mövcuddur.

Bu tikililərin tarixi quruluşu qalmasa da arxiv sənədlərdən məlum olur ki, ojnlar öz dövrünün zəngin memarlıq abidələrindən sayılırlırlar. 1917-ci ildə aparılmış qeydiyyatda Lənkəranda əcnəbilər üçün 7 dini ibadətgah var idi. Həmin məbədlər aşağıdakılardır:


- 1.Rus kilsəsi
- 2.Batalyon kilsəsi (Hər iki kilsə Lənkəran qalasında XVIII əsrə inşa edilmişdir.)
3. Rus kilsəsi XIX əsr (Lənkəran qalasının mərkəzində)
4. Rus kilsəsi XIX əsr (Kiçik bazar ərazisində)
5. Katolik kilsəsi XIX əsr (indiki Koroğlu küçəsi ərazisində)
6. Rus kilsəsi XIX əsr (Qumbaşı ərazisində)
7. Yəhudî sinaqoqu XIX-XX əsr (Mirzə Səlim Axundzadə küçəsində)

XIX əsrin əvvəllərində “xan bağında”, indiki “Əsgər Əliyev” mədəniyyət və istirahət parkının ərazisində mövcud olan kilsə 1936-ci ildə Sovet imperiyası tərəfində sökülmüşdür.



LENKƏRANSKAYA MƏKHİNO-ARKHİVİTSKAYA GORODSKAYA  
ÇERKOVЬ (YUNİSHAN SİTRƏNƏ ÇERKƏVİ).

Qeyd olunur ki, kilsə zahiri görünüşünə görə Bakıdakı böyük rus kilsəsinə oxşamış, klassik memarlıq üslubunda tikilmişdir. Kilsənin zəngləri üzərində qədim slavyan dilində müqəddəs kəlamlar yazılmışdır.



Müqəddəs günlərdə baş keşf dini ayinləri keçirmək üçün şəhərdə olan ruhanilərlə birlikdə dualar oxuyar, ayinləri yerinə yetirərmişlər. Mərasimlər zamanı darvazadan binanın girəcəyinədək xalça döşənərmış.

Kilsənin tabutqayırmaya emalatxanasında, cənazə libası, ikonalar, ikona üçün örtüklər, şamlar, dini ayinlərin icrası üçün əşyalar satılmış.

Lənkəranda yaşayan əcnəbilər dini ibadət yerləri ilə yanaşı bir sıra şəxsi evlər, mədəniyyət mərkəzləri də tikmişlər. (Boqamalinskinin evi, Alman mədəniyyət mərkəzi (hər ikisi XIX əsr) Əcnəbilərin apardığı tikintilər daha çox ağaç materialından olduğu üçün sərt iqlim şəraitinə (yüksek rütubət) tab gətirmədiyindən dövrümüzədək gəlib çatmamışdır.

Katolik və pravoslav məbədləri ilə yanaşı XIX əsrin 40-50-

ci illərindən etibarən Lənkəran qəzasında molokon təriqətinin nümayəndələri meydana çıxmaga başlamışdı. 1890-cı ildə Lənkəran şəhərində 41 nəfərlik lüteran dini icması fəaliyyətə başladı.



## XRİSTİANLIQ VƏ ONUN MÜASİR VƏZİYYƏTİ



Azərbaycanda tarixən mövcud olan multikultural dəyərlər bu gün də özünü göstərməkdədir. Belə ki, Lənkəranda onlarla müsəlman ailəsində rus-xristian gəlinlərə rast gəlmək olur. Hazırda Lənkəranda rus icması fəaliyyət

göstərir.

22-23 fevral 2016-cı il tarixində Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Lənkəran şəhərində səfərdə olmuşdur. Arxiyepiskop Aleksandr İşein səfər çərçivəsində Lənkəran Şəhər İcra Həkimiyətinin başçısı Taleh Qaraşov, Qafqaz Müsəlmanlar İdarəsinin Cənub bölgə qazisi Qəni Axundzadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgə şöbəsinin əməkdaşları ilə görüşmüştür. Qonaq səfər çərçivəsində şəhərin görməli yerlərini gəzmiş, tarix-



diyarşunaslıq muzeyində Lənkəranın tarixi ilə bağlı eksponatlarla tanış olmuşdur. Aleksandr İşein DQİDK-nin Lənkəran bölgə şöbəsinin rəsmiləri və QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi ilə birgə "Rus qardaşlıq qəbristanlığı"nda olmuş, rus icmasının üzvləri ilə görüşmüştür.



## İNANC YERLƏRİ

### Tarixi məscidlər.

Lənkəranda tikilən tarixi məscidlər özünün əsrarəngizliyi ilə regionun obrazına gözəllik qatmış, onun mədəni irsinə zənginlik bəxş etmişdir. Mənbələrdə Şeyx Zahidin dövründə (XIII əsr) Siyavar kəndində mədrəsə və tələbə yataqxansını özündə birləşdirən məscidin olması haqqında məlumatlar vardır.

1810-1889-cü illər ərzində təkçə Lənkəran bölgəsində təxminən 750-dən çox ibadət ocağı, ziyarətgah, təkiyə və zaviyyələr mövcud olmuşdur.


Mənbələrdə səyyah İ.Lerxin 1869-cu ildə yazdığı qeydlərində Lənkəranın Boladi kəndində qoşa minarəli məscidin olması barədə məlumat verilir.

1879-cu ildə Tiflisdə nəşr edilmiş "Qafqaz haqqında məlumat" məcmuəsində yazılır ki, XVIII əsrin 70-ci illərində Lənkəranda 66 məscid olub.

XVIII əsrə Lənkəran qalası ərazisində ilk məscid hərbi əməliyyatlar zamanı dağdırılmış, XIX əsrin ortalarında "Kiçik bazar" məhəlləsində (kiçik həcmədə) məscid inşa edilmişdir. 1906-cı ildə tikilən məscid isə həmin məscidin yerində tikilmişdir.

Hazırda Lənkəranda 83 məscid və 100-ə qədər ziyarətgah mövcuddur. 2017-ci il üzrə 45 məscid dövlət qeydiyyatından keçmişdir. 2 ziyarətgah (Seyid Xəlifə və Şeyx Zahid) mədəni-tarixi abidə kimi dövlət tərəfindən qorunur.

### Böyük bazar məscidi.



1864-cü ildə Hacı Mirağa tərəfindən inşa edilmiş "Böyük bazar məscidi" Azərbaycan memarlıq irsini, adət-ənənələrini özündə qoruyub saxlamaqla, Lənkəran tarixində mühüm yer tutur. Sahəsi 500 kv. metr, tutumu 550 nəfərdir. Məscid əsas və yardımçı binalardan ibarətdir. Sovet dövründə dağdırılmış minarəsi 1995-ci ildə yenidən bərpa edilmişdir. Minarənin hündürlüyü 36 metrdir. Məsciddə kanalizasiya və istilik sistemləri mövcuddur.

### Kiçik Bazar məscidi



1906-ci ildə Tağı bəy, Ağa bəy və Molla Nəsirin başçılığı ilə şəhər camaatının vəsaiti hesabına tikilmişdir. Məscid o dövrün tanınmış nəccarı, usta Rəhim və atası tərəfindən təmənnasız inşa edilmişdir. Məscid inşa edilərkən “Güldəstə” adlı minarəsi olmuş və 1930-cü illərdə Sovet hakimiyyəti tərəfindən dağdırılmışdır. Müstəqillik qazandıqdan sonra 2000-ci ildə yenidən minarə tikilmiş, məscidin tarixi görkəmi özünə qaytarılmışdır.

### Sutəmurdov məscidi



Lənkəran ərazisində ən qədim məscidlərdən biridir. Bəzi mənbələrə görə XVIII əsrдə Hacı Novruzəli adlı bir tacirin vəsaiti hesabına yerli memarlar tərəfindən inşa edilmişdir. Məscidin qədimliyini sübuta yetirən faktorlardan biri də, məscidin kərpiclərinin 25x25 ölçüdə olmasıdır. Bu məscid rayonda yeganə məsciddir ki, tək qapısı var.

Qeyd edək ki, məscidin həyatında Lənkəranda XIX əsrдə fəaliyyət göstərmış “Fövcül Füssəha” ədəbi məclisinin rəhbəri Mirzə İsmayıл Qasir (1805-1900) dəfn olunub. Həmin məzarlıqda, həmçinin 1918-ci il 31 mart hadisələri zamanı rus generalı Şivkinovun adamları tərəfindən doğrulan kənd sakinlərinin də qəbri var.

### Lənkəran ziyarətgahları

Lənkəranda İslam tarixi ilə bağlı olan ziyarətgahlarla yanaşı islamaqədərki xalq inanclarında mühüm yer tutur. Xalq arasında etiqad bəslənən inamlar insanların fəlsəfi baxışları ilə bərabər, onların həyat haqqında təsəvvürlərini, təbiətə və təbiət hadisələrinə baxışlarını da özündə eks etdirir. İslamaqədərki inamların əsas xüsusiyyətlərindən biri də, bir sıra mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinin inkişafına təkan verib, yaradıcılıqlarda dini-fəlsəfi görüşləri formalasdırılmasıdır.

İnsanlar qədimdən hazırkı dövrə qədər əfsanə və rəvayətlərlə yaşayaraq inanclarını nəsildən-nəsilə keçirmişlər. Necə ki, böyük mütəfəkkir Mirzə Kazım bəy bu barədə “Əfsanəsiz xalq, rəvayətsiz ölkə yoxdur” deyərək fikirlərini bildirmişdir.

Təəsüflə qeyd etmək olar ki, uzun illər ərzində əsrlərdən

yadigar qalan xalq inancları, mərasim və ayinlər, müqəddəs ziyarətgahlar, pirlər, ocaqlar obyektiv şəkildə öyrənilməmiş, əksinə ateist bir siyasetin, Allahsız və amansız Sovetlər imperiyasının məsxərə predmentinə çevrilmişdir.

Bütün çətinliklərin müqabilində daim milli-mənəvi dəyərlərimizə, mədəniyyət irlsinə sədaqətli olan xalqımız öz etiqadlarına daim sadıqliyini göstərmişdir. Sovetlər dövründə dağıdılmış, yerlə yeksan edilmiş abidələrimiz yenidən bərpa edilmiş, öz tarixi əzəmətini yenidən qaytarmışdır.

Lənkəranda olan ziyarətgah və dini-tarixi abidələrin sayı barədə heç bir statistik məlumat yoxdur. Rayon ərazisində yer alan ziyarətgahlar haqqında ilk “Lənkəran ziyarətgahları” kitabı, Havzava kənd orta məktəbinin tarix müəllimi-araşdırmaçı İldırım Şükürzadəyə məxsusdur. Həmin kitabda müəllif 63 ziyarətgah haqqında məlumat vermişdir.

Qədim tarixə malik olan bütün kəndlərdə ziyarətgah və müqəddəs yerlər mövcuddur. Bu ziyarətgahlar sırasında yeni dövrlərdə yaranmış və xalqın etiqad etdiyi müqəddəs yerlər də var. İnsanların daha çox ziyarət etdiyi qədim və köklü tarixə malik olan aşağıdakı ziyarətgahları sadalamaq olar:

#### **Ağa Mir İbrahimin balaları**

Bu qədim ziyarətgahın 500 ildən çox yaşı vardır. Mir İbrahim və övladlarının adı ilə bağlı olan müqəddəs məkan Lənkəranın Şivlik kəndində yerləşir. Buradakı başdaşlarının birinin üzərində “Mir İbrahimin övladı 1523-cü ildə vəfat etmişdir” sözləri yazılmışdır.

#### **Baba Rəhman**

Yerli əhalisi tərəfindən “Bobo Rəhmon” adlanan ziyarətgah Şovu kəndində yerləşir. XV əsrə aid olan dini-tarixi abidənin üzərində olan başdaşı Sovetlər dönməmində oradan götürülərək aparılmışdır. Həmin dövrə qədər abidə araşdırılmadığına görə bu ziyarətgah haqqında dəqiq bir söz demək çətindir. Bu ocaq haqqında deyilən rəvayətlər Baba Rəhman Babagil (Nizaməddin Əmirə Şahsevər Gilani Kəskəri-türbəsi Lerik rayonundadır) ilə qardaş olmasını göstərir.

#### **Baba Səmən**

Tükəvilə kəndində yerləşən Baba Səmən ocağı da yerli sakinlərin qənaətinə görə Baba Rəhman və Babagil ilə qardaş olmuşdur.

#### **Baba Kərim**

Baba Kərim ocağı xalq arasında “Bobo Kəm” adlanır. Bu ziyarətgah Yuxarı Nüvədi kəndində yerləşir. Bəzi mənbələr bu şəxsin də İslamın Azərbaycanda yayıldığı ilk illərdə kənddə məskunlaşdığını, digər mənbələrdə isə bu şəxsində məhz Babagilin qardaşı olması göstərilmişdir.

#### **Kərgəlan imamzadəsi**

Kərgəlan kəndinin “Qədə Kağelnə” (Kiçik Kərgəlan) məhəlləsində yerləşən imamzadənin İmam Museyi-Kazım əleyhisəlamlıñ övladlarından birinin olması ehtimal edilir. Bu günə qədər araşdırılmayan İmamzadənin 5 əsrən çox yaşı vardır.

### Piri Ərəb (Nurül-xəlvəti)

Xolmili kəndində IX-X əsrlərə aid olan bu müqəddəs məkan Peyğəmbər nəslindən olan pəhrizkar bir şəxsə məxsusdur. Piri Ərəbin yerləşdiyi məkan, Siyavar kəndinin qədim ərazisidir. Siyavarlılar ərazini tez-tez su baslığına görə tərk edirdilər. Məhz Şeyx Zahidin də qəbri bu səbəbdən I Şah Abbas tərəfindən Hiləkərana (indiki Şixəkaran) köçürülmüşdür.

### Seyid Zeynal

Xolmili kəndində yerləşən bu ziyarətgahda dəfn olunan Seyid Zeynal çox ehtimalla böyük arif Şeyx Zahidin müasiri və tələbəsi olmuşdur.

### Soltan Baba

IX əsrin yadigarı olan Soltan Baba Moloja kəndində yerləşir. Üzərində olan yazılı abidə tədqiq edilmədiyindən Soltan Baba şəxsiyyəti haqqında hər hansıa bir söz demək mümkün deyil.

### Şahsubəy ziyarətgahı


XVI əsrin tarixi abidəsi olan bu ziyarətgah Girdəni kəndində yerləşir. Şah İsmayııl Xətainin ordu başçılarından biri olan Şahsubəyin qəbrinin olması ehtimal edilir.

### Sexəlifə ziyarətgahı

Bu ziyarətgah rayon mərkəzindən 16 kilometr şimal-qərbdə, Lənkəran ovalığında dəniz səviyyəsindən aşağıda yerləşən Cil kəndində yerləşir. Cil kəndi Lənkəranın ən qədim yaşayış məskənlərindən biridir. Ayrı-ayrı vaxtlarda kəndin ərazisində müəyyən işlərdən ötrü aparılan qazıntılar zamanı tapılmış qədim əşyalar, maddi-mədəniyyət nümunələri kəndin ulu keçmişindən

*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*  
xəbər verir. Kənddə “Şəhriston”, “Sütəgilən”, “Sərxon”, “Şəlimson” və “Hüşnəhi” kimi qədim yaşayış məntəqələrinin qalıqları qalmaqdır. Bəzi tarixçilər Cil kəndini qədim Muğan şəhərinin mərkəzi olmasını göstərirdilər. Fikrimizcə kəndin qədim adı məhz “Şəhriston” olmuşdur.

Rus zadəganı Artemey Suxanov 1638-ci ildə yazdığı “Rəştdən Qızılıağaca qədər və Gilan vilayətinin sonuna kimi” kitabında, Səidəli Kazimbəyoğlunun 1869-cü ildə qələmə aldığı “Cəvahirnameyi-Lənkəran” (Səidiyyə) əsərində Cil kəndinin adı çəkilmişdir.



Mənbələrdə bu ziyarətgahda Seyid Davud, Seyid Əmirxan və Seyid İbrahimin və ya Talış xanlığının əsasını qoyan tayfanın nümayəndələri Seyid Əmirxan, Seyid Abbas və Seyid Cəmaləddinin (Qara xan) dəfn edilməsi göstərilmişdir.

Burada ilk olaraq Seyid İbrahim və onun qardaşları dəfn edilmişdir. Hətta bu barədə olan rəvayətlərdə göstərilir ki, kənddə yaşayış əvvəllər ziyarətgahın cənub istiqamətində Qımbət ziyarətgahının ətrafında olmuş, ziyarətgah və onun şimal hissəsində çəltik sahələri mövcud olmuşdur. Seyid İbrahim burada dəfn olunduqdan sonra kənd sakinləri “Seyidlərə arxa çevirməyək” deyərək, ziyarətgahın şimal hissəsində məskunlaşmışlar. Hazırda isə “Sexəlifə” ziyarətgahının ətrafında

Rəvayətlərdən görünür ki, burada ilk dəfn olunan Seyid İbrahimdir. Seyid İbrahim və qardaşları dünyasını dəyişdikdən sonra bura xalq arasında “Sexəlifə” (üç rəhbər) adlanmış, insanlar el aqsaqqallarını, ruhaniləri, tanınmış sərkərdələri və şəxsiyyətləri burada dəfn etmişlər. “Sexəlifə” ziyarətgahının ərazisində mövcud olan başdaşlarından da bunu açıq surətdə görmək mümkündür.

Lənkəran camaati daim bura hörmətlə yanaşmışdır. Elə bu səbəbdən də, Taliş xanlığının əsasını qoyan Seyid Abbas burada dəfn edilmişdir. Seyid Abbasdan sonra qardaşı oğlu Seyid Əmirxan, daha sonra isə oğlu Cəmaləddin (Qara xan) bu müqəddəs yerə gətirilərək torpağa tapşırılmışdır.

“Sexəlifə” həmçinin “Seyid xəlifə” ziyarətgahı kimi də tanınır. Hər iki adın sonunda xəlifə sözündən istifadə olunması ocağda uyuyan şəxslərə olan ehtiramdan irəli gəlir.

“Se” sözü taliş dilindən tərcümədə üç rəqəmindən alınmış, seyid kəlməsi isə ərəbcə “cənab”, “ağa”, “hörmətəlayiq” mənalarını ifadə etməklə islam peyğəmbərinin nəslindən olan şəxslərə şamil edilir.

Xəlifə sözü isə müavin, varis, canişin və ya xələf kimi dilimizə tərcümə edilir. Bu söz əsasən Peyğəmbərin vəfatından sonra hakimiyyət başına gələnlərə (Xülfəayı-raşidin) şamil edilir. Daha sonra isə bu tituldan Əməvi, Abbasi, Osmanlı və bir sıra müsəlmanlar üzərində dini-dünyəvi hakimiyyəti olan şəxslər istifadə etmişlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 sayılı qərarı ilə bu ziyarətgah dövlət tərəfindən mühafizə olunaraq memarlıq abidələri siyahısına daxil edilmişdir. Dövlət qeydiyyat nömrəsi 4840-dır.

### **Seyid İbrahim və qardaşları**

Bəzi mənbələrdə Sexəlifə ocağı Həccac bin Yusifin (661-714) zülmündən pənah gətirmiş üç seyidin, Seyid Davud, Seyid Əmirxan və Seyid İbrahimin adı ilə bağlıdır.

Xalq arasında mövcud olan rəvayətdə göstərilir ki, seyidlərin anası İraqdan Xarxatan kəndinə köçmüştür. Bir müddətdən sonra Cil kəndində ehsan süfrəsinə dəvət alan xanım sonuncu övladı İbrahim ilə birlikdə məclisə gəlir.

Məclisdə Seyid İbrahim uşaq olduğuna görə aşağı başda otuzdurur, ona kiçik bir saxsı qabda yemək verirlər. Bu işdən inciyən İbrahim xörəyi yeməkdən imtina edir. Ev sahibinin məsələdən xəbəri olduqda məclisdəkilərə uşağın seyid olmasını xatırladır. Qonaqlar bir yolla uşağın könlünü alıb, onu yuxarı başa çəkirler. Məclis bitdikdən sonra isə varlı bir şəxs qadına bildirir ki, onun öz mülkündə yaşaya bilərlər. Qadın hörmət və ehtiramı gördükdə varlı şəxsin dediyi ilə razılışır. Digər övladlarını Xarxatandan Cil kəndinə gətirir. Hər üç övlad onlara hədiyyə olaraq verilən qızıl pulların müqabilində indiki ziyarətgah olan ərazini alırlar. Zəhmətləri müqabilində həmin torpaqda əkin-biçinlə məşğul olur, alın tərləri ilə ailələrini dolandırırlar.


İlk olaraq Seyid İbrahim vəfat edir. Vəsiyyətinə uyğun olaraq ona məxsus torpaqda dəfn edilir. Daha sonra hər iki

qardaşı, Əmirxan və Davudu da İbrahimin yanında dəfn edirlər. İnsanlar Peygəmbərə (s) hörmət olaraq onun nəslindən olan üç qardaşı daim hörmətlə xatırlayırlar, məzarlarını ziyarət edirlər. Həmin vaxtdan bu yerin adı “Sexəlifə” kimi tanınmağa başlayır.

Cil kəndində Sexəlifə ziyarətgahı ilə yanaşı xalq arasında Qımbət deyilən, bu günə qədər araşdırılmayan maddi mədəniyyətimizi əks etdirən qədim qəbiristanlıq vardır. Məzar daşlarında həm atəşpərəstlik həm də, islama aid izlər və işarələr mövcuddur. Çox təəssüflər olsun ki, daşlarda olan əksər yazılar baxımsızlıq ucbatından tamam oxunmaz hala gəlmış, bəzi daşlar isə ümumiyyətlə yoxa çıxmışdır.

Qımbət və Sexəlifə qəbirşanlığında günəşin, zireh geyimmiş cəngavərlərin əl-ayaq, qol hissələrinin, ox, qılınc, əmud və başqa silah növlərinin təsviri həkk olunmuş daş parçaları vardır. Heredot bu cür təsvirləri Midiya (E.ə. 728- E.ə. 549) döyüşçülərinə aid etmişdir.

### MULTİKULTURALİZM NÜMUNƏSİ-ŞEYX ZAHİD



Şərqdə müsəlmanlar arasında ən geniş yayılmış dini-fəlsəfi cərəyanlardan biri sufilikdir. Sufilik islam rəhbərlərinin dəbdəbəyə meyilli olmasına, islamın köklü dayaqlarından uzaqlaşmasına etiraz əlaməti olaraq yaranmışdır. Sufilik inancı insanları sadə həyat tərzinə, pəhrizkarlığı, səmimiyyətə, xeyirxahlığa və mənəvi yüksəlişə dəvət edir. Sufilik IX-XII əsrədə çox sürətlə inkişaf mərhələlərini keçərək, Cüneyd əl-Bağdadi (816-909), Əbu Nəsr Sərrac ət-Tusi (vəf. 955), Əbu Talib Məkkî (X-XI əsr), Əbu Həmid Qəzali (1058-1111), Muhyəddin ibn Ərəbi (1165-1240) və başqa sufi alımlarının adları ilə tanınmış və geniş yayılmışdır.

Bu cərəyan Azərbaycandan da yan ötməmişdir. Şərq sufilik məktəbinə təfəkkürü ilə təsir etmiş böyük azərbaycanlı sufi mütəfəkkirləri sırasına Əbu Hüseyn Dündarı-Şirazi (vəf. 964), Əbu Züra (vəf. 1024), Əxi Fərəc Zəncani (XI əsr), Nizami Gəncəvi (1141-1209), Mahmud Şəbstəri (1287-1320), Əbu

Səid Abdal Bakuvi (vəf. 1314), Seyid Yəhya Bakuvi (vəf. 1465), Dədə Ömrə Rövşəni (XV əsr), Həmzə Nigari (1795-1866) Əbulqasim Nəbatı (1812-1873) və başqalarını da daxil etmək olar.

Bu cür böyük mütəfəkkirlərdən biri XIII əsrдə yaşamış İbrahim bin Rövşən Əmirdir. İbrahim daha çox xalq arasında Şeyx Zahid ləqəbi ilə məşhurdur. Adı İbrahim, künyəsi Əbüş Səfvət, ləqəbi Tacəddindir. Tam adı isə mənbələrdə Şeyx Tacəddin İbrahim Zahid əl-Gilani əl-Kurdi ibn Şeyx Rövşən Əmir bin Yabil bin Şeyx Bidarül-Kurdi əs-Sincanidir. Şeyxin bu cür ləqəblərlə adlandırılması heç də təsadüfi deyildir. "Gilani" ləqəbi ona yaşadığı vilayətə uyğun olaraq verilmiş, "Kurdi" ləqəbi isə taliş dilindən tərcümədə dərviş və ya nohə deyən anlamına gəlməklə (kurdi-ağlaşma və ya ağı) şeyxin sufilərə xas dərvişyanə həyat tərzi keçirməsinə işarə olunmuşdur. Atasının adının qarşısında olan şeyx sözü isə mənbələrdə onun yeddi babasının ardıcıl olaraq şeyx olmalarını göstərir.

Ata-babaları XI əsrдə Xorasanı Səlcuqların istilası səbəbindən tərk edib Gilan bölgəsinə köç etmişlər. Atası Rövşən Əmir Gilanda evlənərək, Lənkəranın Siyavar kəndinə köçmüş və əkinçiliklə məşğul olaraq xalis dindarlardan biri olmuşdur.

Şeyx Zahid 1215-ci ilin mart ayının 21-də Siyavar kəndində anadan olmuşdur. Uşaq yaşılarından atası Rövşən Əmiri itirən İbrahim əmək fəaliyyətinə başlamışdır. XIV əsr tarixçisi Təvəkkülinin yazdığını görə "Atasının ölümündən sonra "Aşıqe-hi" (çəltik sahəsi-taliş dilindən tərcümədə) adlanan çəltik sahəsində palçıq və su içində son dərəcə çətin şəraitdə işləmişdir."

Gənc yaşılarından İslam dininə böyük maraq göstərərək elmlərə yiyələnmiş və ilk təhsilini Seyid Cəmaləddin Təbrizidən almışdır. Seyid Cəmaləddin Gilan mahalının Malvan kəndində anadan olmuş, sonralar Astaraya köçmüş, ömrünün sonuna kimi burada yaşamış və sufiliyi təbliğ etmişdir. Digər tarixi sənədlərdə isə onun əsl adı Eynəzzaman Seyid Camal Gili (Gilanlı) kimi göstərilmişdir. Öz nəzəriyyəsini Şirvan mahalında yaymaq üçün oğlu Seyid Sədulları Bakıya göndərmişdir. Seyid Sədulla Bakıda "Xeyriyyə" cəmiyyəti yaradaraq sufiliyi təbliğ etmişdir. Bu barədə Şirvanşahlarla bağlı kitabələrdə də məlumatlar vardır.

Seyid Cəmaləddin kifayət qədər təqvalı, xeyirxah, zahid, təsirli nəfsə malik bir şəxsiyyət kimi yaşamışdır. Seyid Cəmaləddin 1253-cü il noyabrın 28-də vəfat etmiş, Astara rayonunun Butəsər (indiki Pensər) kəndində dəfn edilmişdir. Məzəri hal-hazırda da Pensər kənd qəbiristanlığında də "Şeyx Cəmaləddin" piri kimi tanınır.

Eynəzzaman Seyid Cəmaləddin (vəf. 1253) ilk dəfə Şeyx Zahidi (1218-1301) gördükdə əlini onun başına qoyaraq "Murşidim Şihabəddin (1154-1191) buraya məni İbrahimini yetişdirmək üçün göndərdi" demişdir. Məhz İbrahim böyüyərək Şeyx Zahid olmuşdur.

Şeyx Zahid Seyid Cəmaləddinin qısa müddət ərzində sevimli tələbəsinə çevrilmişdir. Şeyx Zahidə "Zahid" (pəhrizkar) ləqəbini də məhz ustadı Seyid Cəmaləddin vermişdir. Seyid Cəmaləddinin vəfatından sonra ustadının yolunu Şeyx Zahid davam etdirmişdir.

Böyük irfan alimi Şeyx Zahid türk, ərəb, fars, gilək, talış və qədim pəhləvi dillərini də mükəmməl bilmüşdür. O, talış və gilək dilində şeirlər yazmışdır. Hətta sevimli tələbəsi və yeganə qızı Bibi Fatimənin yoldaşı Şeyx Səfiəddin Ərdəbili də ustadın təsiri ilə gilək dilində yazış yaratmışdır.

Şeyx Zahidin Lənkəranın Siyavar və Şixəkaran kəndlərindən iki arvadı var idi. Bu evlilikdən Şəmsəddin, Cəmaləddin Əli və Bibi Fatimə adında övladları olmuşdur. Bibi Fatimə Şeyx Səfiəddin ilə (1252-1334) ailə qurmuşdur. Bu evlilikdən Məhiyyəddin, Sədrəddin və Əbu Səid adlı 3 övlad dünyaya gəlmişdir.

Şeyx Səfiəddin böyük Səfəvilər sülaləsinin əsasını qoyaraq 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistən, İraq, Əfqanıstan, Qərbi Pakistan, Cənubi Türkmenistan və Şərqi Türkiyə ərazilərini əhatə etmiş tarixi Türk dövləti olmuş, həmçinin ortaçağ Azərbaycan milli və dini kimliyinin formallaşmasında böyük tarixi rol oynamışdır.

Səidəli Kazimbəyoğlu 1869-cü ildə qələmə aldığı “Səidiyyə” (“Cəvahirnameyi–Lənkəran”) əsərində Şeyx Səfiəddin ilə Şeyx Zahidin qohum olması haqqında yazır: Səfiəddin İranın Shiraz vilayətində Sədi Şirazi (Müslihiddin Müşrif ibn Abdulla) və bir çox arıflərlə görüşüb, dərslərində iştirak etsə də, qane olmamış, arifliyin yüksək mərtəbələrini əldə etmək istəmişdir. Bunu hiss edən Sədi Şirazi ona “Mən səni ancaq bu məqama qədər gətirə bildim, sən bir az da Vətənin Azərbaycana, Şeyx Zahidin yanına get. Bəlkə axtardığını orada taparsan” – deyərək

onu Şeyx Zahidin yanına göndərmişdir. Şeyx Səfiəddin daha sonra Azərbaycana gəlmiş, Lənkəranda Şeyx Zahidi təpib onun müridlərindən biri olmuşdur.

Şeyx Səfiəddin 1252-ci ildə Ərdəbilin Kəlxoran kəndində anadan olmuş, uşaq yaşılarından dini bilikləri öyrənməyə başlamışdır. Onun elmə bağlılığı Shiraz vilayətinə qədər getməsinə səbəb olmuşdur. Shirazda təhsil alan Şeyx Səfiəddin ustadlarına irfanla bağlı çoxlu suallar vermiş və bu elmin sirlərini öyrənməyə çalışmışdır.

Şeyx Zahidin digər məşhur tələbəsi Əxi Məhəmməd (v.1313) idi. Əxi Məhəmməd Lənkəranda yetişdikdən sonra Xarəzmdə xidmət göstərir. Xarəzmdə Xəlvətiliyin qurucusu kimi qəbul edilir və Xəlvətiyyə təriqətinin ilk şeyxidir. Əxi Məhəmməd Xəlvətiyyənin piri sayılan Əbu Abdullah Öməri də (v.1350) məhz Xarəzmdə yetişdirir. Hər ikisi Şiravanın məşhur Şeyxzadələr nəslindəndir.

Halal zəhmətə qatlaşan Şeyx Zahid əkinçiliklə məşğul olmaqla yanaşı, elmi məktəb yaratmış, “Zahidiyyə” təriqətinin əsasını qoymuş və bu təriqətin təsiri altında sünni məzhəbinin şafei qolunu təbliğ etmişdir. Məktəbin şan-şöhrəti Azərbaycanın hüdudlarından kənara çıxaraq, Şeyx Zahidə böyük hörmət qazandırmış, İran, Türkiyə, Hindistan, Çin, Əfqanıstan və bir sıra başqa ölkələrdə də tanınmışdır. Şeyx Zahidə böyük hörmət bəsləyən III Axsitan (Şirvanşah hökmədarı) sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından qorxub, onun imkanlarını məhdudlaşdırmağa başlayıb. Şeyx

Zahid o dövrün görkəmlı şəxslərindən olan Qazan xan, Şəmsəddin Cüveyni ilə də şəxsi münasibətlər qurmuş və onlarla görüşərək, onları xalqla ədalətli davranışmağa çağırmışdır.

Məktəbində özünə sadiq davamçı-müridlər yetişdirən Şeyx Zahid İslam dininin Şərqdə yayılmasında böyük xidmətlər göstərmişdir. Şeyxin tanınmış müridləri sırasına Şeyx Səfiəddin Ərdəbili, şirvanlı Şeyx Əxi Yusif, gəncəli Şeyx Pir Hikmət və Şeyx Əxi Məhəmmədi daxil etmək olar. XII-XIV əsrlərdə Cəmaləddin Təbrizi, Zahid Gilani və Lahıclı Ömər tərəfindən Şirvana gətirilən sufilik xəlvətilik təriqəti kimi formallaşmağa başlamışdır.

Zahidiyyə təriqəti Səfəviyyə, Bayramiyyə, Xəlvətiyyə və başqa təriqətlərə ayrılmışdır. Zahidilik Səfəvilərə Şeyx Səfi vasitəsi ilə gəlmış və səfəviyyə təriqətinin əsası qoyulmuşdur. Zahidiyyə təriqətinin müdriklik şəcərəsi aşağıdakı kimi göstərilir:

Həzrəti Məhəmməd (s)

Həzrəti Əli (ə)

Həsən Bəsri

Həbib Əcəmi

Davud ət-Tai

Məruf əl-Kərhi

Səri əs-Səkatı

Cüneyd Bağdadi

Mimşad Dinəvəri

Məhəmməd əl-Bəkri

Vəcihəddin Ömər əl-Bəkri

Şeyx Əbun-Nəcib Əbdülqahir Sührəvərdi

Qutbəddin əl-Əbhəri

Rükəddin Nəcaşı

Şəhabəddin Təbrizi

Seyid Cəmaləddin Təbrizi

Tacəddin İbrahim Zahid əl-Gilani

Şeyx Zahidin vəfat tarixi barədə fərqli məlumatlar mövcuddur. 1300, 1301, 1302, 1305 və 1306-cı illər onun vəfat tarixi kimi göstərilib. Mənbələrdə vəfat zamanı Ali Çingizdən Sultan Məhəmməd Xudabəndə adı ilə tanınan Olcaytu Xan əsrindir. Anadoluda Səlcuqlardan II Əlaüddin, Rumda Osmancık, Azərbaycan və Gilanda Əhməd xan, Misirdə isə Məhəmməd bin Kılavun sultanlıq etməkdə idilər.

Şeyx Zahid vəfat etdikdən sonra vəsiyyətinə əsasən Lənkəranın Siyavar kəndində dəfn edilmişdir. Onun dəfn olunduğu yerdə Şeyx Heydər Səfəvi tərəfindən türbə ucaldılmışdır. Sonralar dəniz səviyyəsinin qalxması nəticəsində bu abidə dəfələrlə suyun altında qaldığı üçün I Şah Abbas tərəfindən Hiləkəran kəndinə (indiki Şixəkəran) köçürülmüş, üzərində məqbərə tikilmişdir. Səfəvi şahlarının Lənkərana səfər edərkən ilk ziyarət yerləri məhz Şeyx Zahidin məqbərəsi olmuşdur.

Tarixi mənbələrdən də məlum olur ki, indiki Şixəkəran kəndinin əvvəlki adı Hiləkəran (hilə kə-taxta və qamışdan olan evlər) olmuşdur. Şeyx Zahidin qəbri Siyavardan buraya köçürüldükdən sonra kənd onun adı ilə Şixəkəran

*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*  
adlandırılmışdır. Şixəkaran taliş dilində Şixəkon adlanır. Talişca "Şix" - Şeyx, "kon" - isə evlər (şeyxin evi) deməkdir.

Hazırda Şixəkaran kənd qəbiristanlığında orta əsrlərə aid müxtəlif fiqurlu başdaşları mövcuddur. Bu yazılı kitabələrin bir çoxu yararsız hala düşmüş və şeyxin məqbərəsi tikilən vaxt məqbərənin cənub tərəfinə köçürülmüşdür. Kənd sakinlərinin dediyinə görə 1990-cı illərdə İran İslam Respublikasından gəlmiş şəxslər qəbiristanlıqdan bir neçə başdaşını özləriylə bərabər aparmışlar.

Şeyxin köhnə qəbri SSRİ dövründə (1944-cü ildə) dövlət tərəfindən dağıdılmışdır. Kənd sakinləri sonradan (1990-1995) öz vəsaitləri hesabına yeni məqbərə inşa etmişlər. Hazırda türbədə yerləşən qəbirin üstündə heç bir məzar daşı və ya yazılı kitabə yoxdur. Əvvəllər qəbirin üzərində olan və sonradan götürülmüş məzar daşında isə Mir İsmayıla (vəf. 1053 h.q. 1643-44 m) məxsus olması göstərilmişdir. Mir İsmayııl çox güman ki, şeyxin ideyasını yayan şəxslərdən biri olmuşdur. Hazırda Mir İsmayılin nəsilindən olanlar Şixəkaran kəndində yaşayırlar.

Bəzi mənbələrdə isə şeyxin qəbirinin hazırkı məqbərənin yaxınlığda yerləşən təpəlikdə olması göstərilir. (Təxminən şimal-qərb istiqamətində 6 metrlik məsafədə olan təpəlik) Əslində qəbiristanlıqda bir neçə təpəlik var və təpəliklərdə dairəvi formada kərpiclər hörülmüşdür. Kəndin yaşılı sakinləri qeyd edir ki, bu cür təpələr əvvəller daha da çox olmuş, insanlar qəbirisanlıqda dəfn olunduqca bu təpələr də itmişdir. Alim və tədqiqatçıların bu cür fikirlə çıxış etməsi əvvələr məqbərənin

*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*  
daxilində Mir İsmayıla məxsus başdaşının məzarın yaxınlığında yerləşməsi olmuşdur. Mir İsmayıla məxsus başdaşı məzardaşı kimi yox, sadəcə şeyx Zahidin məzarına söykənmiş halda olmuş və kənd ağsaqqallarının dediyinə görə bu məzardaşından (məzardaşı kənd sakinlərinə naməlum olmuşdur) şeyxin məzarının qorunması kimi istifadə etmişlər. Deməli, Şeyx Zahidin məzarı elə məqbərənin daxilindədir.

Şeyx Zahidin məzarı günümüzədək ziyarət olunmaqdadır. Bu günə qədər on iki imami şiələrin sıx yaşadığı (sünnilər 0,01%) ərazidə etiqadı sünni olan bir şəxsin bu cür dərin ehtiramla yad edilməsi multikultural dəyərlərə hörmət və birləşməyəş mədəniyyətinin bariz nümunəsidir.

Xalq arasında onun barəsində çoxlu irfani hadisələr mövcuddur. Belə ki, övliyalardan bəhs edən Mahmud Cəmalüddin Əl Hülvinin "Ləməzati-Hülviyə əz Ləməzati-Ülviyə" kitabında bir çox rəvayətlər qeyd olunmuşdur.

O, rəvayətlərin birində oxuyuruq ki, "Bir gün Şeyx Zahid çəmənlikdə gəzərkən əyilib müəyyən qədər ot dərdi. Əlindəki otun gümüş olduğunu görünçə, otu yerə atıb, tez yolunu dəyişdi. Müəyyən qədər yol qət etdikdən sonra baş vermiş hadisəni yoxlamaq üçün yenidən əyilib ot dərdi. Bu dəfə əlində qızıl gördü. Dərhal əlindəkini yerə ataraq, səcdəyə getdi və ağlamağa başladı. Üzüntü və peşmanlılıq içində ustadının hüzuruna gələrək, onu bu haldan qurtarmasını rica etdi. Ustadı Seyid Cəmaləddin "Bu hal sınaq və imtahan idi. Nəbi və vəlilərin ruhları ilə yer və göy əhli olan mələklər və məxluqat sənə "zahid" dedilər və adını "Zahid" qoydular", - deyə ona mujdə verdi.

Kəramətlərindən biri də Hacı Əli adlı bir şəxsin rəvayətinə görə nəql edilir: "Şeyx Zahidlə bir gəmidə bərabər idik. O zaman Şeyxi şəxsən tanımadım. Dənizdə bir anda fırtına baş verdi. Gəmidə olanların haray-həşir qopardığı vaxtda içimdən "Ey şeyx, belə bir anda künçdə oturmaqdansa dua edib, bizləri və özünü qurtarmağa səbəb olsan olmazmı?" – dedim. Bu anda dərviş libasında olan Şeyx Zahidaya qalxdı, gəmiçinin əlindən sükanı alaraq, mənə tərəf baxdı. "Ey Hacı Əli bax gəmi belə idarə olunur" - dedi. Gəmi sahilə salamat yetişdi. Mən özümü Şeyx Zahidə çatdıraraq, ona salam verdim. "Əleykə səlam, ey Hacı Əli Ərdəbili" - dedi. Mən onun əlindən öpdüm. Məni hardan tanıdığını, adımı necə bildiyini soruştum. Şeyx cavabında mənə: "Könlündən keçəni bilən, səni və adını bilməzmi?" - deyə cavabladı.

## MULTİKULTURAL DƏYƏRLƏRİN TƏBLİĞATÇILARI

*"Alimin abiddən üstünlüyü bədrli ay gecəsində ayın sair ilduzlara olan üstünlüyü kimidir."*

*Hz. Məhəmməd (s)*



**Seyyid Islam Allahshukur Pasazadə**

Allahshukur Pasazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. İbtidai dini təhsilini Şeyx Qüdrətdən almışdır. Gənc yaşılarından İslam dininin incəliklərinə yiyələnən Allahshukur Pasazadə tarixçi

olmaq istəyirdi. Lakin anası mərhumə Kafiyə xanımın istəyi ilə orta məktəbi bitirdikdən sonra 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyxüislam dərəcəsinə yüksəlmışdır 1986-ci ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİnin "Xalqlar Dostluğu ordeni" ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adigeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir. 2003-cü ildə şeyxüislamlıq vəzifəsinə ömürlük seçilmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüislam Hacı Allahşükür Paşazadə həzrətlərinin gərgin əməyi nəticəsində Azərbaycan dövlət-din münasibətlərinin ən yaxşı dövrünü yaşıyır. Bu gün Qafqazın ağsaqqalı, habelə bu bölgədə yaşayan bütün inanlı insanların önündə gedən Şeyxüislam Hacı Allahşükür Paşazadə həzrətlərinin rəhbərliyi ilə bütün məscidlərdə multikultural dəyərlər təbliğ olunmaqdadır. Qafqaz

Müsəlmanları İdarəsinin bütün dünya dövlətləri, dini mərkəzlər, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınmasında Şeyxüislam həzrətlərinin zəhməti danılmazdır.

Dini-ictimai xadim kimi beynəlxalq aləmdə malik olduğu böyük nüfuzdan istifadə edərək Şeyxüislam Allahşükür Paşazadə həzrətləri Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qarabağ probleminin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə ən yüksək kürsülərdən çatdırır, bölgəmizdə sülhün və əmin-amallığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi aparır. Həmişə xalqın içinde olan Şeyxüislam həzrətlərinin təkcə 1990-ci ilin 20 Yanvar faciəsi zamanı göstərdiyi fədakarlıq, ölüm təhlükəsinə belə məhəl qoymadan nümayiş etdirdiyi qətiyyətli mövqeyi və millətimizə dəstəyi, onun adının Azərbaycanın İstiqlal tarixinə qızıl hərflərlə həkk olunması üçün kifayət edər.

## ÖTƏN ƏSRİN DÜHALARI

Ötən əsrin ortalarına qədər Azərbaycandan olan din xadimləri, İslam aləminin ən böyük elmi-dini mərkəzlərinin məzunu olmuş, həmin elm ocaqlarının formallaşmasında böyük xidmətlər göstərmışlar. Bu cür şəxsiyyətlər sırasında yüzlərlə ictihad dərəcəsinə çatanlar, dövrünün ən nəhəng din alimlərini yetişdirənlər olmuşdur. Azərbaycandan olan İslam alimlərinin illərlə zəhmət çəkib ərsəyə gətirdikləri elmi əsərləri bu gün də, İraqın Nəcəfəl-Əşrəf, İranın Məşhəd və Qum şəhərlərində elmi-dini mərkəzlərində dərs vəsaiti kimi tədris olunur.

Hazırda adları qeyd olunan islam mərkəzlərində əvvəlcə tələbə, daha sonra həmin mədrəsənin ən ali dərəcəli ustadları kimi fəaliyyət göstərmiş həmvətənlərimiz Azərbaycanda qurulan Sovet hakimiyyətinin təzyiqlərində özlərini və ailələrini qorumaqdan ötrü qürbət ölkələrdə ömrünün sonuna qədər qalmış, orada haqq dərgahına qovuşmuşlar. Bu gün İranın və İraqın müxtəlif şəhərlərində “Badkubeyi”, “Naxçıvani”, “Qarabağı”, “Qafqazi”, “İrəvanı”, “Lənkərani” və Azərbaycanın bir sıra şəhərlərini özündə əks etdirən məzardaşları vardır ki, bir çoxları haqqında ümumiyyətlə heç bir məlumatımız yoxdur.

Sovet hakimiyyəti, təhsil alıb hər cür çətinliklərə dözərək mənəvi dəyərləri təblig etməyi qarşısına məqsəd qoyan həmvətənlərimizin əksəriyyətini həbs edərək güllələmiş, bəzilərini müxtəlif ərazilərə sürgün etmiş, bir çoxlarını isə ömrünün sonuna qədər həbsdə saxlamışdır.

Müstəqillik qazandıqdan sonra dini-mənəvi sahədə əldə olunan intibah öz təzahürlərini məscid və dini təyinatlı yerlərin yenidən bərpası ilə yanaşı böyük din alimlərimizin həyatının araşdırılaraq tədqiq olunması, əsərlərinin yenidən nəşr olunmasında göstərmişdir. Bu sahədə Qafqaz Müsəlmanları İdarəsinin böyük rolü vardır. Görülən işlərdə idarəyə rəhbərlik edən Şeyxüislam Allahşükür Paşazadə həzrətlərinin el aqsaqqalı kimi verdiyi tapşırıq və göstərişləri daha çox fayda verir.


Azərbaycanın dilbər güşələrindən olan Lənkəranın halal zəhmətkeş adamlarının hər biri milli-mənəvi dəyərlərinə nə qədər hörmət edirlərsə, bir o qədər də, din xadimlərinin ehtiramını saxlayıb, onları gənc nəsilin nümayəndələrinə hörmətlə xatırladırlar.

Ötən əsrə fəaliyyət göstərən din xadimlərinin multikultural, tolerant və vəhdətlə bağlı irəli sürdüyü fikirlər, digər din və məzhəb daşıyıcılarına göstərdikləri qayğı haqqında bu gün də xalq arasında danışılan hadisələr mövcuddur.

Onların bir neçəsinin həyatına nəzər salaq:

### Mirzə Məhəmmədhüseyn Axund

Axundov Məhəmmədhüseyn Əbdülləhəmid oğlu 1878-ci ildə may ayının 20-də Lənkəran şəhərində anadan olmuşdur. İlk ruhani təhsilini şəhər mədrəsəsində almış və ustadı-əmisi Molla Əliəkbər (1800-1898) olmuşdur. Daha sonra xeyriyyəçilərin təşəbbüsü və köməkliyi ilə



*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*  
təhsil almaq üçün İranın Tehran şəhərində yerləşən “Madərşahe-qədim” mədrəsəsinə yollanmışdır. Tehranda təhsilini əla qiymətlərlə başa vuran Məhəmmədhüseyin Axund başqa bir elmi-dini mərkəzə İraqın Nəcəfəl-Əşrəf şəhərinə üz tutur. İslami biliklərə kamil sürətdə yiyələndikdən sonra 40 yaşında vətəni Azərbaycana qayıtmışdır. Tez bir zamanda elminin kamilliyi ilə seçilərək şəhərin “Böyük bazar” məhəlləsində yerləşən “Cümə” məscidində insanlara imamlıq etmişdir.

1960-cı ilin oktyabr ayının 3-də 88 yaşında Məhəmmədhüseyin Axund vəfat etmişdir.

Bu günə qədər Məhəmmədhüseyin Axund unudulmamış, dövlət tərəfindən yaşadığı evə xatirə löhvəsi vurulmuş, küçələrinə onun adı verilmişdir.

### **Şeyx Yusif (Qara Axund)**

Əmirov Yusif Əmir oğlu 1869-cü ildə Lənkəranın Viyən kəndində anadan olmuşdur. İlk mədrəsə təhsilini doğma Lənkəranda alan Yusif ərəb və fars dillərində mükəmməl yazıp oxumağı bacarırdı. Gənc yaşlarında Ərdəbil şəhərinə təhsil almağa getmiş və müvəffəqiyyətlə mədrəsəni bitirmişdir. 1897-ci ildə İranın Tehran şəhərində mədrəsələrin birinə daxil olmuş, təhsil illərində “danışmənd” (alim) təxəllüsünü qazanmışdır. Universiteti bitirdikdən sonra Nəcəfəl-Əşrəfdə dini elmi hövzədə təhsilini davam etdirərək 76



*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*  
“Ayətullah” elmi dərəcəsini almışdır. Şeyx vəfat etdiyi günədək Ayətullah-ictihad dərəcəsində olmasını gizli saxlamışdır.

Şeyx Yusif uzun illər Astara rayonunun Ərcivan kənd və Lənkəranın Aşağı Nüvədi qəsəbə məscidlərində axundluq etmişdir. Tariixçi Əsfəndiyar Cəfərov yazar: “Lənkəran şəhərində Molla Yaqubun evində tez-tez elmi məclislər keçirilirdi. Burada dini və dünyəvi elmlərin müxtəlif sahələrinə aid mübahisələr olurdu. Axund Şeyx Yusif məclisin fəal üzvlərindən biri idi.”

Şeyx Yusif 1948-ci ilin noyabr ayının 19-da vəfat etmişdir. Şeyx Yusif bu gün də unudulmur, xalq arasında onun əziz xatırəsi hörmətlə yad olunur.

### **Mirzə Rəcəb Vəssaf**

Şeyx Rəcəb Kazım oğlu 1863-cü ildə Lənkəranın Kosalar kəndində ruhani ailəsində anadan olmuşdur. Şeyx Rəcəb ilk təhsilini Lənkəran mədrəsəsində almış, sonra Nəcəfəl-Əşrəfdə dini təhsilini tamamlamışdır. Nəcəfdən qayıdarkən yüksək dərəcəli elma yiyələnməsinə baxmayaraq, Tehranda “Madərşahi-qə\_dim” mədrəsəsində bir müddət yenidən təhsil almış, Şərq poeziya və fəlsəfəsinin sırlarınə dərindən bələd olmuşdur.



1893-cü ildə yazdığı 301 beytlik didaktik şeirlərdən ibarət “Əxlaqnama” əsəri və “Dişə qulluq etmək qayadası” barədə 8 sahifəlik bir kitabçası Azərbaycan Milli Elmlər Akademiyası

Açarı bilikdir saf ləyaqətin,  
O açarı tapmaq çətindir-çətin!  
Başında elmdən tac olsa əgər,  
Həyatda kim sənin başını əyər.  
Kimin ki, elmi var, biliyi vardır,  
Taytuşlar içində o bəxtiyardır.

Zəmanəsinin böyük din xadimlərindən olan Mirzə Rəcəb Vəssaf 1925-ci ildə vəfat etmiş, Lənkəranın Kosalar kəndində torpağa tapşırılmışdır. Hazırda Lənkəran şəhərinin küçələrindən biri Mirzə Rəcəb Vəssafın adını daşıyır.

Bu gün də Lənkəranda hökm sürən multikultural ənənə din xadimləri tərəfindən qorunub saxlanılır və təbliğ olunur.

## AZƏRBAYCANIN KLASSİK VƏ MÜASİR ƏDƏBİYYATINDA MULTİKULTURAL DƏYƏRLƏR.

*“Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.”*

İlham Əliyev

Azərbaycan siyasi mustəvisində baş verən multikultural reflekslər bu dəyərləri layiqincə qiymətləndirib öyrənmək üçün münbit şərait və imkan yaratmışdır.

Azərbaycan tarixən çoxmədəniyyətli və multikultural bir ölkə olsa da ilk dəfə ulu öndər Heydər Əliyev multikulturalizmi dövlət siyasetinin tərkib hissəsinə daxil etdi və Azərbaycanda multikulturalizmin siyasi banisi kimi tarixə düşdü. O deyirdi: *“Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir.”* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da öz ulu siyasi sələfinin yolunu ləyaqətlə davam etdirir. Multikultural dəyərlər klassik ədəbiyyatımızdan müasir ədəbiyyata gələn ruhdur. Dünyanı tam dərk etmək istəyi, ayrı-ayrı dinləri bir-birinə yaxınlaşdırmaq cəhd, müxtəlif dinlərin müqəddəsliyinə eyni ehtiram, insanlara dininə görə deyil, dəyərinə görə qiymət vermə əxlaqi, hər kəsi mərhəmətə, şəfqətə, başqasının dərdinə acımağa dəvət, eşqin ən yüksək, ən ali hiss kimi dilindən, dinindən və inancından asılı olmadan bütün xalqlar üçün əsas həyat prinsipi olmasının tərənnümü və ilahi eşqə verilən dəyərlər ədəbiyyatımızın dərin qatda pərvaz edən ruhunun göstəriciləridir.

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

Minillik tarixə malik klassik ədəbiyyatımızın hər bir nümayəndəsi bu dəyərləri qəbul etmişdir. Bu dəyərlər onların ədəbi yaradıcılıqlarında görünməkdədir. Şübhəsiz ki, hər bir ədəbi yaradıcılıqda həmin dövrə xas ictimai-siyasi mühitin nəfəsini və nəbzini hiss etmək olur.

Bu ədəbi nümunələr bizə Azərbaycan ədəbiyyatında müxtəlif dövrlərdə multikultural əhval və tolerant münasibətlərin necə hakimi-mütləq olmasından xəbər verir. Biz müxtəlif kitab nümunələrindən aydın şəkildə görürük ki, xalqımız, onun öncül yaradıcı şəxsləri özündə milli, dini təssübkeşlik hissələri ilə yanaşı bəşəri dəyərləri də yaşıtmayı bacarmışdır. Nizamidən başlayaraq dövrümüzə qədər Azərbaycan ədəbiyyatı eşq üstündə köklənmişdir. Ədiblərimiz yaşadığı bütün ictimai-siyasi dönləmlərdə dinindən və dilindən asılı olmayaraq bəşəriyyəti sevmiş və bu ədəbiyyatın sahibi olan Azərbaycan xalqı öz əvəzsiz mənəvi-əxlaqi töhfəsini ümumbaşər dəyərlər xəzinəsinə səxavətlə təqdim etmişdir.

Dahi Azərbaycan şairi **Nizami Gəncəvi** (1141-1209) “Yeddi gözəl” kimi xalqlar dostluğunun tərənnüm edən bədii şedevr yaratmaqla yanaşı, ona hədiyyə göndərilmiş dili və məzhəbi ayrı olan bir kənizə vurulub, onunla evlənməsiylə bəşəriyyətə nümunə oldu.

Seyid Əzim Şirvani “İnsan olmaq bir şəxsin, müsəlman olub olmamağından asılı deyil” - həqiqətinə inanmaqla cəmiyyəti məltikultural və tolerant görmək istəyirdi.

Azərbaycan yazarlarının yaradıcılığında müxtəlif dinlərin

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

müqəddəs şəxsiyyətlərinə dərin hörmətlə müraciət edilməsi özlüyündə multikultural və tolerant əhvalın bariz nümunəsi kimi diqqəti cəlb edir. Başqa xalqlara məxsus alımlar, yazarlara olan ehtiramımız da bizim multikultural dəyərlərə malik xalq olmayımızın təsdiqi və bariz nümunəsidir. Bu gün xalqımıza xas olan multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb və bizlər bu əxlaqın daşıyıcılarıyız.

Azərbaycan qəhrəmanlıq dastanları sırasında olan “Kitabi Dədə Qorqud” dastanında da multikultural və tolerant hadisələrin təsvirinə rast gəlirik. Qorqud qəhrəmanlarının tapındığı din sözün birbaşa mənasında Quranda ifadəsini tapan ilkin dindir, Tanrı dinidir.

Klassik Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi **Qətrən Təbrizinin** (1012-1088) farsca yazdığı əsərlərində multikultural dəyərləri özündə ehtiva edən qiymətli fikirlərə rast gəlirik.

*Əlində möcuzu var Məryam oğlu İsanın,  
Qılinci, möcuzəsi eyni-Musayı İmrənin!*

Gəncə şəhərində anadan olmuş və Nizami Gəncəvidən bir qədər əvvəl vəfat etmiş **Məhsəti Gəncəvi** (1113-1205) şairlikdən əlavə gözəl musiqiçi, xəttat və şahmatçı olmuşdur. Əsərləri müxtəlif dünya dillərinə tərcümə olunmuş və çap edilmişdir.

Mərvdə lalə o gün od-alov saçdı,  
Dünən zanbaq Bəlxədə sularda qaçdı.  
Sabah yel Heratda səmən sapacak,  
Nişapur torpağı bu gün gül açdı.

Müsəlman şərqiñin ən böyük şair və filosoflarından biri olan **Əfzələddin Xaqani Şirvaninin** (1126-1199) ailə mühitinin özü multikultural dəyərlərə bir nümunə sayıla bilər. Belə ki, şairin anası Rəbiyə müsəlmanlığı qəbul etmiş xristian olmuşdur. Xaqani yazır:

Bilikdə Xızır odur, pak nitqdə Musa,  
Xəlil tək yaradar, ruh verər neça İsa.

Dahi Azərbaycan şairi **İmadəddin Nəsimi** (1369-1417) yaşadığı dövrdə geniş yayılmış hürufilik təliminin ən məşhur təbliğatçısı kimi əsərlərində millətindən asılı olmayaraq kamil insanın tərənnümü əsas yer tutur.

Nəsimiyə görə kamil insan Allahe yaxınlaşa bilər. Ona görə insanların hansı dinə və ya irqə mənsubluğunun heç bir fərqi yoxdur. Nəsimi kamil insanı yer üzünün əşrəfi, ən qiymətli gövhəri adlandırır. Kamil insan dedikdə şair dininə və dilinə görə fərqlərinin nəzərə alınmadığı bəşəri bir varlıq nəzərdə tutur və bu hal bəşər övladına multikultural yanaşmanın bədii-fəlsəfi tərənnümüdür. Şairin poeziyasında peygəmbərlər sırasında İsa peygəmbərə xüsusi yer verməsi və ona açıq-aşkar hörmət göstərməsi buna bariz nümunədir.

İsamisan, Musamisan?!  
Ya Yusifi-Kənanmisan?  
Vallah ki, canım canisan,  
Mən səndən üz döndərmənəm!

\*\*\*

Doldu könlüm Kəbəsi nuri-səfa ilə yəqin. Hüsnü Yusif, xülbəti Əhməd, nitqi İsadır gələn.

\*\*\*

Səni bu hüsnü camal ilə, kamal ilə görüb,  
Qorxdular həqq deməyə, döndülər insan dedilər.

Səfəvilər dövlətinin banisi olan **Şah İsmayıllı Xətai** (1487-1524) şeiri və sənəti, qüdrətli bir hökmdar kimi himaya etməklə yanaşı, özünün heca vəznində sadə bir dildə qələmə aldığı qoşma və gərayılıları bu gün də böyük məhəbbətlə oxunur. Xətai yaradıcılığında da multikultural ruh duyurulur.

Əgər Tövrat, ağər İnciliü Zəbur;  
Bəhökmi - ənbiya Fürqan degilmiş?

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

Musayə təcəlli göründü Turdən,  
Məst olub, ağlını şaşırıdı sirdən.  
Ənəlhəq sərri尼 aldım Mənsurdən,  
Məhabbat kəmərin ərkandan aldum...

Klassik Azərbaycan ədəbiyyatının zirvəsi sayılan **Məhəmməd Füzulinin** (1494-1556) bəzi əsərlərində şəhərətəşkəşliyi görünən də sənətkarın yaradıcılığı daha çox bəşəri ideyalar üzərində köklənmişdir. Füzulinin əsərlərində İsa və Musa Peyğəmbər adlarının böyük ehtiramla çəkilməsi böyük şairin multikultural dəyərindən xəbər verir.

Xurşid kimi kəmalə qabil,  
İsa kimi tifflikdə kamil.  
Ol dəm ki, bu xakdanə düşdü,  
Halını bilib fəğanə düşdü.

\*\*\*

Bəxşi-Xuda, rəşki-Məsihadır, eşq.  
Mayəyi-möcüzeyi-Musadır eşq.

\*\*\*

Müslim oldur ki, əhli-aləm ilə,  
Sidq ola qövli, xeyr ola əməli.  
Zərərin görməyə müsəlmanlar,  
Ola pakızə həm dili, həm əli.

Multikultural bir şəhərdə doğulan görkəmli şair, yaziçi,

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

alim, mütəfəkkir və tərcüməçi **Abbasqulu Ağa Bakıxanov** (1794-1847) qərb mədəniyyətini, onun qabaqcıl nailiyyətlərini Azərbaycanda təbliğ etmişdir. Onun “Gülüstani-irəm” əsərində Azərbaycandakı multikultural mühit təsvir edilir, burada yaşayan xalq və qəbilələrdən bəhs olunur. Əsərdə xristianlıq, zərdüştlük və islam dinlərinin tarixi və mahiyyəti barədə məlumat verilir. Haqq və ədalət meyyarı ilə insana dəyər verən şair yazır:

Ölindən yaxşı bir iş çıxmayan kəslər deyil mömin,  
Həqiqət və ədalətdən kənar hər kəs də kafərdir.

Azərbaycan dramaturgiyasının banisi, görkəmli filosof, iictimai xadim, şair, nasir **Mirzə Fətəli Axundov** (1812-1878) beynəlmiləl ruhlu insan olaraq bir çox xalqların ziyahları ilə sıx əlaqə saxlamış və onlarla dostluq münasibətində olmuşdur. M.F.Axundov 1837-ci ildə dahi rus şairi A.S.Puşkinin dueldə öldürülməsinə sərt reaksiya verənlərdən biri olur və onun ölümünə “Şərq poeması” yazır:

Ey dünyadan xəbərsiz, eşitmədinmi  
Söz ordusu başçısı Puşkindən əxbər?  
O Puşkin ki, nüktəyə başlayan zaman  
Hər bucaqdan qopardı coşğun alqışlar.

Azərbaycan xalqının ustad sənətkarlarından biri olan **Aşıq Ələsgər** (1821-1926) bir çox dünya elmləri ilə yanaşı islamı

və xristianlığı da dərindən bilirdi və yaradıcılığında bu sahəyə geniş yer vermişdir.

*Hər yandan səs gəldi: «Ya Məhəmməda!»*

*Məscidi-Əqsaya yetişdi səda.*

*Musa ərz eylədi: «Ey bari xuda,*

*Nə qurğu mənzilət, nə fəzilətdi?!»*

Allahın varlığına inanan haqq aşığı mövcud olan dinlərin heç birinə mənfi münasibət bəsləməmişdir. O, peyğəmbərlərin hamısına ehtiramını bildirmiş; Quran qədər, İncil, Zəbur və Tövrata da müqəddəs kitab kimi baxmışdır. Bununla belə o, "Kəbə qibləm, dinim – Məhəmməd dini" – deyərək, müsəlman olması ilə fəxr etmişdir. Aşiq Ələsgərin gözü-könlü tox olmuş, heç vaxt var toplamaq fikrinə belə düşməmişdir.

*Mən Allahdan istəmirəm,*

*Çox dövlətim, malım ola;*

*Bir babatca güzaranım,*

*Dolanmağa halim ola;*

*Min hatman zərim olunca,*

*Bir misqal kamalıım ola...*

Səxavətlilik insanın ən nəcib keyfiyyətlərindəndir. Səxavət göstərməklə qazanılan savabın daha üstün olduğu fikrini aşiq bir şerində də belə ifadə etmişdir:

*İbadət eyləyən mömin sayılı,*

*Səxavətin ondan çoxdur savabı.*

XX əsr Azərbaycan ədəbiyatının qüdrətli nümayəndələrindən biri olan Seyid Əzim Şirvani (1835-1888) ali ruhani təhsili almاسına baxmayaraq bütün kamil həyatını xalqın maariflənməsinə həsr etmiş, dillərin, mədəniyyətlərin öyrənilməsinin vacibliyini qeyd edirdi. Bu multikultural və tolerant dəyərlər onun şeirlərində də özünü göstərir.

*Demirəm rus, ya müsəlman ol,*

*Hər nə olsan get, əhli-türfan ol.*

\*\*\*

*Həqq özü hər lisana danadır;*

*Hər lisən Həqq yanında zibadir.*

Azərbaycan ədəbiyatının ən parlaq ədəbi simalarından olan Mirzə Ələkbər Sabir (1862-1911) Nizami, Sədi, Füzuli kimi böyük klassiklərin təsiri ilə qələmə sarılmış və yaradıcılığının ana xəttini saf və ülvü məhəbbətin tərənnümü təşkil etmişdir. Sabirin "Beynəlmiləl" şeiri multikultural dəyərlərin təbliğinə xidmət edir.

*Kim ki, insanı sevər, - aşiqi-hürriyyət olur,*

*Bəli, hürriyyət olan yerdə də insanlıq olur!*

Yazıcı, dramaturq, jurnalist, görkəmli ədib və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadə (1869-1932) yazılarında fanatizmə, cəhalət və geriliyə, ifrat mühafizəkarlığa qarşı çıxməqla yanaşı millətlərin tərəqqipərvər cəhətlərini mənimseməyə çağırırdı. C. Məmmədquluzadə böyük ədib Qoqolun adını xüsusi hörmətlə anıb və dahi Lev Tolstoyun “Zəhmət, ölüm və naxoşluq” hekayəsini Azərbaycan dilinə tərcümə etmişdir.

Azərbaycanın görkəmli yazıçısı, dramaturq və ictimai xadimi Nəriman Nərimanov (1870-1925) azərbaycanlılar üçün “Rus dili” və ruslar üçün “Azərbaycan dili” dərsliklərini hazırlamaqla beynəlmiləl və multikultural bir cəmiyyətin inkişafına töhvəsini vermişdir. Bundan başqa ədib məqalələrində klassik Azərbaycan şairləri ilə yanaşı dünya ədəbiyyatının tanınmış simalarından V.Şekspir, F.Şiller, E.Zolya, V.Hüqo, V.Höte, A.Puşkin, İ.Turgenev, L.Tolstoy kimi söz ustalarından da böyük məhəbbətlə söz açmışdır.

Azərbaycanın görkəmli filosof şairi, yazıçı və dramaturqu Hüseyn Cavid (1882-1941) beynəlmiləl ruhlu bir ədib olaraq əsərlərində xalqlar dostluğunu, bütün insanlara bəslədiyi sonsuz sevgi duygularını tərənnüm etmişdir.

*İştə Məryamlə, ruhi-İsayə,  
Şu böyük xaçə, həm kəlisaya,  
Əhd edib, bən yürəklə and içdim;  
İlk talib Xumar için hər kim,*

*Hər kim olmuş olursa, rədd etməm,  
Biqdim artıq, nədir bu kövrü sitəm?*

Azərbaycanın Xalq şairi, dramaturq, tərcüməçi, ictimai xadim Rəsul Rza (1910-1981) XX əsr Azərbaycan poeziyasının qüdrətini və gücünü özündə toplayan əzəmətli şairdir. Çoxsaylı şeir və poema kitablarının müəllifi olan şairin və bir çox tanınmış dünya yazarlarının əsərlərini Azərbaycan dilinə tərcümə etməsi onun beynəlmiləl və multikultural ruhundan xəbər verir.

*Mən istayıram buludlar ağlasın,  
Uşaqlar ağlamasın anahı, ya anasız.  
Mən istayıram güllər açılsın  
Güllələr açılmasın amanlı, ya amansız.  
Mən istayıram qapılar qapansın  
Soyuq olanda hava, gözlər qapanmasın.  
Mən istayıram yanğınlar sönsün,  
Ümidlər sönməsin...  
Mən istayıram: sevinc, səadət bol olsun.  
Ürəkdən-ürəyə, ölkədən-ölkəyə, açıq yol olsun.*

Bütün bəşəriyyəti insanlığa dəvət edən şair yazar:

*Din belə.  
Ümid elə,  
Bəs inam?  
İftixarla demişəm: mən insanam!*

Azərbaycanın ilk Xalq şairi **Səməd Vurğun** (1906-1956) Azərbaycan ədəbiyyatına və dramaturgiyasına zəngin əsərlər təqdim etməklə yanaşı dünya ədəbiyyatının bir çox böyük və istedadlı yazarlarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. 1943-cü ildə ABŞ-da müharibə əlehinə yazılmış və digər əsərlər müsabiqəsində şairin yazdığı "Anarın öyüdü" şeiri qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılın ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbiçilər arasında yayımlılmışdır.

*Geyib əsgər pallarını, silahlandı qəhrəman,  
Onun polad sinəsinə sığışmadı ürəyi.  
Dayan! – deyib, yaxın gəldi, öpdü onun alnından  
Yay gününün xoş səhəri, bir da dağlar küləyi.  
– Ana! Getdim salamat qal! – deyib öpdü qarını.  
Ana igid balasına açdı öz qollarını.  
Üz-gözündən öpə-öpə bağırna basdı onu,  
Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu.  
Dedi: "Oğlum, göz bəbəyim, sən ey ömür çıçayım!  
Tarixlərin şahididir mənim bu ağ birçayım.  
Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm.  
Qulağında yaxşı qalsın, mənim sənə öyüdüm:  
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna,  
Qılincini çalan zaman qüvvət gəlsin qoluna!*

Xalq şairi, dramaturq **Bəxtiyar Vahabzadənin** (1925-2009) fəlsəfi düşüncələrindən qaynaqlanan şeirləri nəinki Azərbaycanda eləcə də ingilis, fransız, alman, fars, polyak, ispan, macar, rus və bir çox dünya dillərində tərcümə olunaraq oxunur. Şairin "Axı, dünya fırlanır" şeiri özü dünyavi şeirdir.

*Vaxtin dəyirmanında daş əridi, qum oldu,  
Tarixə atdığımız qayıtdı, lüzum oldu.  
Dünənin həqiqəti bu gün tərs yozum oldu,  
Niya də yozulmasın, axı, dünya fırlanır.*

Şair Amerikanın Vyetnamdakı müharibəsinə etiraz etdiyinə görə həkim B.Spokun məhkəməyə verilməsi ilə bağlı yazdığı şeirində deyir:

*Neçin axmalıdır uzaq diyarda  
Amerika gəncinin günahsız qanı?  
Bu qəsdli, qərəzli vuruşmalarda,  
Sizdən soruşuram, ədalət hanı?*

Azərbaycanın «İstiqlal ordeni» ilə təltif olunmuş, milli poeziyamızın iştixarı olan Xalq şairi **Məmməd Araz** (1933-2004) sözün mayasını, sözün sərhəddi və xalqın mənəviyyatından, fikir və düşüncələrindən qurmuşdur. Vətənpərvər şairin təkcə "Qalx ayağa Azərbaycan" şeiri ümumilikdə ədəbiyyatımızın ugurlarından biri kimi diqqəti cəlb etməkdədir.

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

Nə yatmışan, qoca vulkan, səninləyəm!  
Ayağa dur, Azərbaycan, səninləyəm!  
Səndən qeyri  
biz hər şeyi bölə billik!  
Səndən qeyri  
biz hamımız olə billik!

Dünyanın harasından həyata baxsalar, orada Məmməd Arazın fəlsəfi baxışları təstiğini tapmış olar.

Eyfel qülləsindən Parisa baxdim,  
Elə bil gözümд «düzəldi» dünya.  
Eyfel qülləsindən Parisa baxdim,  
Eyfel qülliəsində gözəldi dünya...

Məmməd Araz sülhsevər şair idi.

Biz deyirik: evləri yox,  
Döyüşləri məhv eləyək!  
Biz devirik: başəri yox,  
- Silahları dəfn eləyək!

Azərbaycanın Xalq şairi **Qabil** (1926-2007) dövrün qayıqları ilə yaşayan, xalqın problemlərini bir an da olsun nəzərdən qaçırmayan, zamanın suallarına cavab verməyə çalışın vətənpərvər və yüksək vətəndaş mövqeli şairdir. “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeiri şairin sülhsevərliyinin bariz nümunəsidir.

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

Uzanır damışqlar, imzalanır sənədlər.  
Xəritədə aləmə göstərilir sərhədlər.  
Səsimizə səs verir dünya başbilənləri;  
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

İşgal altında qalır torpağımız-daşımız,  
Nalər görmür gözüümüz, nalər çəkmir başımız...  
Qarışib bir-birinə baharımız-qışımız.  
Çadır göstərmək olub hər çatana peşəmiz.  
Sərgi olmasın deyə bu Mil-Muğan düzələri,  
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm, mən də qun istəmirəm!  
Təzə-tər qərənfilli xiyaban istəmirəm!  
Tükənir səbrim fəqət, sazişlər;  
Qətnamələr, bəyanatlar kifayət!  
Ziyafətlər kifayət!  
Ziyafət dumanında nəzakətlər kifayət!

Yurdsuzlara yurd olan biyaban istəmirəm!  
Yellənsin sülh bayraqı!  
Bu bayrağa kəm baxan,  
Həm baxmayan, həm baxan  
Bədgüman istəmirəm!  
Sevindirsin milləti qoy sülhün şad xəbəri,  
Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Azərbaycan Yaziçilər Birliyinin sədri, “İstiqlal” ordeni ilə təltif olunmuş, görkəmli ictimai-siyasi və mədəniyyət xadimi, “Heydər Əliyev” mükafatına layiq görülmüş, Xalq yazıçısı Anar (1938) çağdaş ədəbiyyatımızın klassikidir. Anar yaradıcılığının müasirliyi, millilik keyfiyyəti ilə seçilənklə yanaşı ümum-bəşəridir və müasir dünyada baş verən dəyişikliklərdən, müasir insan mənəviyyatının zənginliyi, psixologiyasının dərinliyindən bəhs edir.

Anarın əsərləri dünyanın çox ölkələrində çap olunub. Dünya və Azərbaycan mədəniyyəti ırsinə, onun ədəbi-fəlsəfi, bədii-estetik, dini-tarixi dəyərlərinə dərindən bələd olan Anar əslində milli mədəniyyətimizi, şərq-qərb mədəniyyətlərini təsəvvür etməyə imkan verən bir sənətin yaradıcısıdır. Əsərləri dünyanın əksər ölkələrində çap olunan və oxunan yazıçı Anar, dünyada multikulturalizmin təbliğatçısı və Azərbaycan modelinin ədəbi daşıyıcısıdır.

Şair-dramaturq, əməkdar incəsənət xadimi, “Heydər Əliyev” mükafatı laureatı, “Şərəf ordenli” Xalq şairi Nəriman Həsənzadə (1931) filosof şairdir. Onun müxtəlif mövzularda olan şeirlərində, eləcə də poemalarında, mənzum dramlarında, publisistikasında fəlsəfi ümumiləşdirmə kifayət qədər güclüdür. Şairin elə şeirləri var ki, hansısa məşhur tarixi hadisə və ya münasibətlərin estetik mənalandırılmasından yaranıb və ümumbəşəri məzmun daşıyır.

*Salyeri Motsarta zəhər veribdi,  
Ancaq Beethovenə müdrik məsləhət.  
Bir qəlbə iki hiss necə giribdi,  
Necə dostluq edib hörmət, xəyanət?!*

Şair Puşkin haqqında yazdığı poemasında deyir:

*Qafqaz mənim evim oldu,  
eşiyim oldu,  
Qafqaz - Puşkin ilhamının  
beşiyi oldu.  
Rusiyada - o ilhamı  
güllə atdır,  
burda - Qafqaz türkçəsində  
yas tutdu dağlar.*

Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Xalq şairi Fikrət Qocanın (1935) çap edilən şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Şairin “Adi həqiqətlər” adlı şeirində onun ümumbəşəri və ilahi düşüncələri fəlsəfidir və kamil bir insanın fikirləridir. Şair dünyada yaşayan bütün insanların Adəm və Həvvənin övladları olduğunu poetik dildə qələmə almaqla bəşəriyyəti birliyə səsləyir:

*Ey aləmi yaradan  
Nurunla qızınır kainat,  
Bir zərrə nurun ruh olur.  
Həyat verir, həyat.  
Adəmin, Həvvanın soyuq canına,  
Allahın üfürdiyyü odu-ruhdu.  
Sonra da onları atdı yer üzünə,  
Yeni bir təsərrüfat yaratdı özünə,  
Adəmlə Həvva.*

Çağdaş Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri olan **Fikrət Qocanın** şeirlərində multikultural dəyərlər vardır.

*Səni də yaradan Allahdi.  
Ruh dediyin zərrədə onundu.  
Taleh dediyin ömür də.  
Ölüm dediyin sonuncu əmr də.*

Təpədən dımağa, ruhundan cisminədək şair olan, şair kimi doğulub, şair kimi ölen Azərbaycanın Xalq şairi **Zəlimxan Yaqub** (1950-2016) şeirlərinin uca məqamı Allah, ruhu sevgi və vətəndir.

*Mənim yaşım uşağı yaşı deyil ki,  
Hər ağacın meyvəsini dərmışəm.  
Allah mənə nə veribdir azəldən,  
Mən də onu bu dünyaya vermişəm.*

Şair dünyanın gözəlliklərini, şirinliyini görüb təşəkkür üçün Allaha xitabən deyir:

*Kim bəxtindən, taleyindən yarıdı,  
Kimin bəxti axıracan sarıldı,  
Dünya çiçək, insan oğru arıdı,  
Aman Allah, dünya necə şirindi.*

Zəlimxan Yaqub dini dəyərlərimizə hörmətini bədii şəkildə ifadə edərək “Peyğəmbər” poemasını yaratdı:

- *Ey qadir Allah!  
Bir qədr gecəsi,  
İstəvirəm mən.  
Yerdən də, göydən də,  
Savuh göndərə.  
Saça işığını,  
Qaranlıqlara,  
Gizli suallara,  
Cavab göndərə.  
Bir qədr gecəsi*

*İstəyirəm mən,  
Hər sətri Allahın  
Nuriyla dola.  
“Peyğəmbər” adına,  
Kitab göndərə.*

Şair başqa bir şeirində deyir:

- *Sevgidən mayalanır qəlbin, gözün toxluğu,*
- *Dünyaya sevgiyə bax, var eyləsin yoxluğu.*

Şair **Musa Yaqub** (1937) bizim iç dünyamızı, mənəvi və ruhi dramımızı, uca Tanrıya gedən yolumuzu təbiət dili ilə oxuyan şairdir. Təbiətlə insanın vəhdətini öz poeziyasının məhəbbətinə çevirən şair həmişə bu harmoniyaya can atır.

*Dünyaya gəlmədim hayla-haravla,  
Bir sakit guşədə, bir döşdəyəm mən  
Gündüzlər günəşlə, gecələr ayla,  
Şəhərlər quşlarla görüşdəyəm mən.  
Hansı çiçəklər ki, burda uyuyar;  
O çay ki, yanından axır sübhədək,  
O yer ki, nəgməmi eşidib duyar –  
mənim kainatım bunlardır, demək.*

Azad yaşayan şair dustaq olan ruhuna üz tutub deyir:

*Salam, Ruhum, salam! Salam dustağım!  
Hərdən özüm kimi boylanıb göyə,  
Qışqırma içimdə “azadlıq” deyə.  
Azadlıq nə gəzir bu yer üzündə..*

Şair dünyanın gözəlliyyinə heyranlığını özünəməxsus duygularla ifadə edir:

*Əriyir nifratim, ölüür tamahum;  
Gözümdə ən çopur daş da süfahi.  
Bir çiçək, bir mələk, göy məqamında  
Bu dünya nə gözəl olur, ilahi!*

Və ya:

*Nə var sevgidən özgə  
Başqa şeylər hədərdir.  
Dünyanın ömrü, eşqin  
Yaşamağı qədərdir.*

Şair **Ramiz Rövşənin** (1946) şeir və hekayələri ABŞ, Almaniya, İngiltərə, Fransa, Polşa və digər ölkələrdə çap olunaraq bir çox dillərə tərcümə olunub. İlahi hiss və duyğularla yaşayan şair yazır:

*Buyur, boynumu baltala...*

*Getsəm də torpaq altına.*

*Yenə də, lənət şeytana,*

*Yenə də, Allaha şükür!*

İnsanı özünü dərk etməyə çağırın şair, ən uca məqamda Allahın olduğunu bildirir:

*Nə var Allahdan yuxarı,*

*Nə var qəbirdən aşağı?*

Şair batan günəşin yenə doğacağına inandığı qədər dünyada mütləq sülhün olacağına da inanır:

*Yenə gün çıxacaq, dünya güləcək,*

*Hər yan başdan-başa işiq olacaq,*

*Həmi bir-birini birdən görəcək,*

*Həmi bir-birinə aşiq olacaq.*

*Həmi dünənkindən qəşəng olacaq,*

*Hər şey dünənkindən yaxşı olacaq,*

*Sabah bu günkündən yaxşı olacaq.*

Şair-publisist, tərcüməçi **Əjdər Olun** (1958) şeir və həkayələri Azərbaycanda eləcə də digər ölkələrdə çap olunub və şairin tolerant düşüncəli şeirləri sevə-sevə oxunur. Şairin 100

sadəliyi, təvəzökarlığı və dünyaya baxışı onun ruhundan şeirlərinə hopmuşdur. Şair “Mən kiməm” şeirində deyir:

*Hansi gələn qaldı qalam, mən kiməm?!*

*Cox şışırtma əziz balam, mən kiməm?!*

*Eh, kişilər can çürüdüüb, ad qoyub,*

*İskəndərəm, Rüstəm Zalam, mən kiməm?!*

*Qiyamətdə İsrafil sur çalanda*

*mən də gərək təbil çalam, mən kiməm?!*

*Həm şairəm, həm məməram, həm rəqib*

*cox işim var, cox məşğulam, mən kiməm?!*

*Geci-tezi çəkəcəklər məşhərə  
canlı-cansız bir sualam, mən kiməm?!*

“Eynək” hekayəsində qəhrəmanın Paris sevgisini ince yumorla qələmə alması onun beynəlmiləl ədəbi baxışının, dəqiqli müşahidəsinin məhsulu və təsiridir.

Şair “İnsan adına” adlı şeirində deyir:

*Yüzüncü babamın itmiş adı tək*

*Adları ya torpaq, ya göy udacaq.*

*Köhnə divardakı qədim bir yazı,*

Suvaqlar altında itib-batacaq.  
Bunu kim uçurub, onu kim tikib,  
düşərmi dənizin, dağın yadına?!  
Axırda adları umudacaqlar,  
Hər şey çıxılacaq İnsan adına.

Azərbaycanın tanınmış şairi **Qəşəm Nəcəfzadənin** (1959) vətənpərvər və bəşər düşüncəli şeirləri, onun postmodern şair olduguñun göstəricisidir. Vətən torpağıñın bir hissəsinin düşmən tərəfindən işgal edilməsinə görə özünü qıyan şair, əslində xalqı səfərbərliyə çağırır. Budur vətən sevgisinin uca məqamı:

Təndir çörəyini kökə elədik,  
Torpağını seçdik bölgə elədik.  
Böldük səni tikə – tikə elədik,  
Bacın ölsün, anan ölsün, ay Vətən!

Mən bilmirəm axşam nədi, gün nədi?  
Qız-gəlinin asır-yesir gündədi.  
Şuşam getdi, bir balam var, dinmədim,  
Mənim kimi balan ölsün, ay Vətən!

Al qılıncı, vur düşməni böl iki,  
Bu düşmənlər səni elə bölüb ki...  
İndən belə şer vaxtı deyil ki,  
Bu şeri yazan ölsün, ay Vətən!

Sülhsevər şair müharibəni istəmədiyini poetik dili ilə dünyaya bəyan edir:

Məni müharibəyə aparmayın, düşmən öldürən deyiləm,  
Mənə silah verməyin, satib kitab alacam.  
Mənə düşmən göstərməyin, dost olacam,  
Şeir oxuyacam əsgərlərə səhərdən-axşamacaq.  
Məni müharibəyə aparmayın...

Xəbərdar eləyirəm qaçın,  
Bu gecə sizi qıracağıq.  
Gəlin son dəfə öpüşək  
Siz yaşamalısınız deyəcəm!  
Məni müharibəyə aparmayın  
Müharibəni güldürəcəm  
Müharibəni kibrət qutularından qurulmuş ev kimi  
uçurdacəm  
Müharibəni nigah kimi pozacəm.

Şair **Balayar Sadiqin** (1965) şeirlərində olan bəşəri düşüncələr onun vətənpərvərlik hisslerindən və tolerant baxışından qaynaqlanır.

Səni görmək eşqinə çox ümidiłr qocaldı,  
Bir canda ünvan etdin üç hikməti, üç adı.  
Sən ucalan ucalıq şəhidlikdən ucadı,  
Hürriyət kitabımın ilk mübarək varağı,  
Azərbaycan bayrağı!

Üç rənginlə Tanrıya üç köynək yaxın oldun,  
Milyonları isitdi bu hənirin, bu odun.  
Neçə adsız səhidin arzusundan doğuldun,  
Sən bölünmüş yurdumun bölünməzlik sorağı,  
Azərbaycan bayrağı!

Yazıcı, əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyev (1925-1994) yazdığı “Dağlar oğlu zamanında” planetimizin ən qocaman sakinlərindən biri olan Mahmud Eyvazovun 150 il özür sürdüyü hayatı hekayəsini, kollektivləşmə, böyük vətən müharibəsini və müharibənin sonrakı dinc quruculuq illərindəki fəaliyyəti, insana, halal zəhmətə məhəbbətini təbii, bədii boyalarla əks etdirmişdir. Bundan başqa yazıcının “Dağda bahar”, “Lənkəran hekayələri”, “Müstəntiq”, “Torpağın ətri”, “Qayaların səsi”, “Döyüşən illər” və s. hekayələri, povest və romanları çap olunmuşdur.

Şair Şəkər Aslanın (1935-1995) şeir və poemalarında insanın mənəvi zənginliyi, xalqlar dostluğu, insan və zaman haqqında düşüncələr, torpağa bağlılıq öz əksini tapmışdır. Şair böyük Füzuliyyə ithaf etdiyi şeirində deyir:

Füzuli ömrüdür əsr də, an da,  
Neçə yüzilliklər gəlib ötüşür..  
Sənin kitabına gözüm baxanda  
Nə qədər kitablar gözümdən düşür.

Şairin dünyaya baxışını və bəşəri düşüncələrini onun poeziyasında duymaq olar.

Dünyanı anlamaq. Duymaq çətindi  
Hər ağaca, ota, çiçəyə düz bax.  
O qədər gözəl qız udub ki, indi  
Bu qədər gözəl güllə bitirən torpaq.

Sakit səymazyana gəzməz günahkar.  
Nə vaxt dərdlilərə aman olubdur?!  
Yerdə insanların çəkdiyi ahlar,  
Göydə bulud olub duman olubdur.

Şair Vəqif Hüseynov (1936-1985) “Vətən sənə borcum qaldı” kitabı ilə sanki insanlara ömrünün vaxtsız bitəcəyindən ehyam edirmiş. Şairin vətənpərvər, sevgi və zamanla bağlı yazardığı şeirləri bu gün də sevə-sevə oxunur.

Xalı döşənməyib ömrü yoluna.  
Onun dərəsi var, onun dağı var.  
Dünyanın başına gərək dolana,  
Kimin ki, bağrında dözüm yağı var.

İnci ol, zirvədə nə gəzir inci?  
Qəvvas ol, incini dəryada ara.  
Nə qohumu qina, nə dostdan inci,  
Qohuma da yara, dosta da yara.

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

*İnsan kölgəsindən səksənib qorxsa,  
Nə gərək bu sayaq diri, ay oğul!  
Kimin ki, üstündə kölgəsi yoxsa,  
Torpağın altıdı yeri, ay oğul!*

Azərbaycanın görkəmli ədəbiyyatşunas alimi, şair **Mir-haşım Talişli** (1926-2018) dəyərli ədəbi və tarixi araşdırımlar aparmaqla yanaşı əsərlərində tolerant və multikulturalizmə xüsusi önəm vermişdir.

*Ey edən aləmi didarına divanə, Hüseyn!  
Haqqın aşıqlarının şəminə pərvanə Hüseyn!*

*Sənin hər kim ki, qanından keçə bilməz, bilirəm  
Yığa dünyani, düşər hər işi nöqsanə, Hüseyn!*

*Necə iqdam eləsin vəsfinə uciz qələmim?!  
Söz bərabər necə olsun düri-qəfiyanə, Hüseyn!*

*Qədri-qiyət sənə Xallaqi-Əzim vermİŞdir,  
Tanıdırsan özünü Xalıqi-Sübhənə, Hüseyn!*

Şair **Həbib Səfərovun** (1939-1989) şeirlərində daha çox vətənpərvərlik ruhu var və o ruh yaşamaqdadır. Şair “Lənkəran” şeirlərində doğma vətənin dilbər güşəsi olan Lənkəranın real portretini sözlə ədəbi boyalarla çəkmişdir.

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

*Hər qarış torpağı qızıldan baha  
Almasdı, zümrüddü, dürrdü Lənkəran!  
Qonaq qarşısında süfrəsi açıq,  
Qoynu qucaq-qucaq nurdu Lənkəran!*

*Dəmirağac əzmi, Xanbulan tacı,  
Xəzər güzgüsüdür; Gülbəği saçı,  
Oxuyan dilidir Qızılağacı,  
Rastdı, Çahargahdı, Şurdu Lənkəran!*

*Yaşıl çay kolları, limon, naringi,  
Hər yana baxırsan sərgidi, sərgi,  
Gözəllik qızlarda ilahi vergi,  
Nanədi, reyhandı, güldü Lənkəran!*

Şair və təbib **Hacı Mirislam** (1932) müasir yaradıcılığında insanları birliyə, imana dəvət etməklə saf və təmiz amal uğrunda çalışmalarına çağrış edir.

*Mərhəba ey Hürr, düşdün sən Hüseyn sevdasına,  
Beyət etdin cani-dildən Kərbəla mövlasına.*

*Şöhrətə, nə malə, mülkə, sərvətə uldanmadın,  
Nifrat etdin bu cahanın hər cür xülyasına.*

*Sən səadət şərbətin içməklə bir ad eylədin,  
Uymadın ol ibn-sədin verdiyi fitvasına.*

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

Şair İltifat Salehin (1935) şeirlərində ilahi və ümumbəşəri fikirlər daha çox sezilir. Şair “Mənim dualarım” şeirində nəfsini qul etdiyini və duaları ilə Allaha sığındığını poetik dildə ifadə edir:

*Allaha dualarım  
Xilas kəmərimdir.  
Dələdüz fikirlərimin,  
Ləçər nəfsimin,  
Dumanlı xəyallarımın,  
Qiybətə stürüşən dilimin.  
Halallığı poza biləcək  
iştahlı əlimin,  
qollarını bağlamışam.*

Şair oxucuya dünyanın Adəm övladı üçün əbədi olmadığını, özünün fərdi poetik deyim tərzi ilə çatdırır:

*Dünya otel otağı,  
İstədiyimiz kimi yaşayırıq.  
İstədiyimiz kimi gəzirik,  
Ağacını sindirirıq.  
Çiçəyini əzirik.*

Şair Hacı Yusif Qulamirzə (1938) vətənpərvərlik və qəhrəmanlıq mövzusunda yazdığı şeirləri ilə yanaşı multikultural düşüncələri ilə diqqəti cəlb etmiş və yaddaşlarda qalmışdır.

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

*Ana qucağında ana nəfisi,  
Yuxumuza şəkər qatmaq üçünmiş.  
Beşik yırgalayıb layla deməsi,  
Qəbr evində rahat yatmaq üçünmiş.*

Şairə Aliyə Seyidqızı (1944) bütün yaradıcılığı boyu azadlıq aşığı olduğunu göstərərək, şeirlərində cəmiyyəti ədalətə və qardaşlığa səsləyir. O “Allaha xitab” şeirində yazır:

*Dünyani yox yerdən var eylədin sən,  
“İslami” aləmə car eylədin sən,  
“İncil”, “Tövrat” göndərdin yərə,  
İdrisi, İsanı çəkdiñ göylərə,  
“Zəbur”u Davuda ənam eylədin,  
“Qurani-Kərim”, Fürqan eylədin.*

Şair Ağamir Cavadın (1963) şeir və qəzəllərinin sütunu eşq və məhəbbət, zirvəsi isə ilahi hissələdir. Bütün bəşəriyyəti haqqə ədalətə çağırmanın özü də multikultural düşüncələrin təzahürüdür.

*Haqq sevgisi hər qəlbə iman ocağı çatsın,  
Hər kimdə məhəbbət var imanı qəbul etsin.*

*Hər ayası bir fateh, hər sürəsi bir ordu,  
Yekdilliliklə bütün dünya Quramı qəbul etsin.*

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

Şair Tərlan Əbilovun (1968) yaradıcılığında saflıq və səmimiyyət öndə olmaqla yanaşı, duyğularının poetik dildə ifadəsi oxucunun diqqətini cəlb edir. Şair, bütün dillərdə olan duaların Allaha ünvanlandığını bildirir:

*Pirə qalanda  
ən adı bir ağacın kölgəsi də,  
ən kiçik bir dənizin sahili də,  
Bax, bu "Azadlıq meydanı" da.  
O daşı əyilmiş  
şəhid məzarı da pirdi elə.  
Dilə,  
nə dilayəcəksənsə bu elə.  
Nə qədər ki, Allah susur  
bütün dillərdə oxunan dualar diridir,  
bütün dillərdə  
səslənən duaların arxasında duran  
insanlar  
ümid yeridir  
bu Yer üzündə...*

Sıramızı vaxtsız tərk edən şair Anar Həbiboğlu (1973-2016) hamı kimi bu dünyaya gələcəyi günü bilməsə də sanki o dünyadan gedəcəyi günü bilirdi.

## Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları

*Nə ki, yapışmışdı ayağım yerdən,  
Bir ev tikəmmədim şəhərə yaxın.  
Mən də oləcəyəm qaraciyərdən,  
Mən də oləcəyəm səhərə yaxın.*

*Səsləyəcək məni bir sehirli səs,  
Gedərəm səhərin ayazlığında.  
Bir cüt qadın əli son nəfəsini  
Dərəcək saçımın bayazlığında.*

Şairə Xatirə Xatunun (1968) şeir və qəzəlləri ülvi sevgi, vətənpərvərlik və bəşəri dünyalardan qaynaqlanan ədəbi nümunələrdir. Şairənin Allaha xitabən yazdığı ürfani qəzəlləri düşündürürdür və hər kəsin başa düşə biləcəyi sadə ədəbi dildə yazılmışdır.

*Ya Rəb, daha qəlbimdə qovğa məni qorxutmaz.  
Əqlim alacaq başdan sevda məni qorxutmaz.*

*Göz yaşına rəhm etməz, ağıyarə verib sırrim,  
Ondan üzüb əl getdim, səhra məni qorxutmaz.*

*Hər zövqünü tərk etdim, dünya ilə karim yox,  
Nəfəsim mənə qul oldu, üqba məni qorxutmaz.*

Bir çox kitabların müəllifi olan yazıçı **Hafız Mirzənin** (1957) «Son və başlangıç» kitabında qədim dünyanın tarixi, islam mədəniyyəti, katolik və xristianlığın yaranma tarixi barədə geniş məlumat verilmişdir. Kitabda atəşpərəstliyin parlaq enerjisi, insan əzabları üzərində Çin səddi, Roma mədəniyyəti, Monqol imperatoru Çingiz xan, cahana sığmayan Teymurləng, fateh Sultan Məhəmməd, Xristofor Kolumb, Napleon Bonapart barədə tarixi məlumatlar əsnasında maraqlı faktlar göstərməklə yazıçı özünün tolerant düşüncələrini ədəbi dildə ifadə etmişdir.

**Təbii ki, Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları haqqında geniş məlumatı bir kitabda cəmləşdirmək mümkün deyil. Bu səbəbdən növbəti kitabın nəşri üçün araşdırmalarımızı davam etdirəcəyik.**

## **İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT**

### **Azərbaycan dilində olan ədəbiyyat**

1. Azərbaycan elm və irfan sərdarları, M.Cəfərli, Bakı-2015
2. Azərbaycan Milli Ensiklopediyası-2007
3. Azərbaycan multikulturalizmi (BMM), Bakı-2017
4. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları (BBM), Bakı-2016
5. Azərbaycan Respublikası Məscidlərinin ensiklopediyası, Bakı-2001
6. Azərbaycan tarixi. Yeddi cilddə. III-VII cildlər. Bakı, 1999 -2003.
7. Azərbaycanda dini məsələ, G.İsmayılov, Bakı-2016
8. Azərbaycanda ənənəvi din, (məqalələr toplusu)-2014
9. Azərbaycanda xristianlıq, A.Əlizadə, Bakı-2016
10. Azərbaycanda islam- A.Yunusov, Bakı-2004
11. Azərbaycanda İslam və onun etiqad əsasları, F.Nurullah, Bakı-2013
12. Azərbaycanda İslama qədərki inanclar, T.Şahbazov, Bakı-2008
13. Azərbaycanda multikulturalizm, S. Quliyev, Lənkəran qəzeti, 05 aprel 2016
14. Azərbaycanda pirlər-M.Nemət, Bakı-1992
15. Azərbaycanın cənub-şərq bölgəsi əhalisinin xüsusiyy-

*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

yətləri, H.Kəlbiyev, Bakı-2012

16. Azərbaycanın dini, tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları, H.Həsənoğlu, Bakı-2005
17. Azərbaycanın seçilmiş İslam abidələri, Bakı-2015
18. Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Elm və Təhsil, 2014
19. Azərbaycan klassik ədəbiyyatından seçmələr, Bakı, 2005
20. Azərbaycan ədəbiyyatı tarixi, I-cild, Bakı, 1960
21. Azərbaycan ədəbiyyatı tarixi XIII-XVIII əsrlər, Y.Babayev, 2014
22. Azərbaycan ədəbiyyatı tarixi, Səfərli Ə, Yusifli X. Bakı, 2008
23. Böyük övliyalar, Bakı-1993
24. Elmin qapısı, M. Seyidzadə, Bakı-2007
25. Əxbərnamə, M.Xudaverdioglu, Bakı-2009
26. Ərəb müəllifləri Talış haqqında, H.Kəlbiyev, E.Kəlbizadə, Bakı-2007
27. Xatirəmdə yaşayanlar, M.Talışlı, Bakı-2010
28. Xristianlıq: tarix və fəlsəfə (ilk çağlar), A. Əlizadə-2007
29. İmam Axund, O.İsmayılov, Bakı-2013
30. İmam Axund, S.Quliyev Məşəl jurnalı, 4-2014
31. İslam həmrəliyi, S.Quliyev, Xalq qəzeti, 2 iyun 2017
32. İslama orta yol sahibləri, Haqqın nuru qəzeti, 25 aprel-01 mart 2015
33. İslama ümmət və şüubilik, A.Paşazadə, Bakı-1992
34. Kadusilərin Azərbaycan tarixində yeri, H.Kəlbiyev, Bakı-2008

*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

35. Kadusların tarixi, Əli Əbdoli, Tehran-2002
  36. Qafqazda islam, A.Paşazadə, Bakı-1991
  37. Qara Axund, S.Quliyev, Söz jurnalı, mart 2015
  38. Qədim Azərbaycan və onun cənub bölgəsi, A.Əhmədov, Bakı-2011
  39. Qırxlar, Azərbaycan sufi pirləri, Bakı-2014
  40. Lənkəran ensiklopedik məlumat-II, M.Talışlı, E.Əhədov, Bakı-2017
  41. Lənkəran xanlığı Birinci Rusiya-İran müharibəsi dövründə. Məmmədova İ.M.-2007.
  42. Lənkəran ziyarətgahları, İ. Şükürzadə, 2015
  43. Lənkəran, B.Hüseynbalaoğlu, M.Talışlı, Bakı-1990
  44. Lənkərandan olan ziyahılar, Ə.Kərimli, Bakı-2000
  45. Lənkəranın memarlıq tarixi, C.Həsənov, Bakı-2010
  46. Multikulturalizm və tolerantlıq diyarı, DQİDK-jurnal, 2015
  47. Multikulturalizm, N.Məmmədli, Bakı-2016
  48. Seyid Yəhya Bakuvi, M.Rıhtım, Bakı-2013
  49. Səidiyyə, S. Kazimbəyoğlu-2005
  50. Şeyx Zahid, O.İsmayılov, Bakı-2014
  51. Şeyx Zahid, S.Quliyev, Cəmiyyət və din qəzeti, 30 yanvar-05 fevral 2014
  52. Şeyx Zahid, S.Quliyev, Haqqın Nuru qəzeti, 11-17 və 18-24 aprel 2014.
  53. Tolerant Azərbaycan gənci(BBMM və DQİDK nəşri)-2017
- Xarici ədəbiyyat

*Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*

54. Crantston, Maurice “Toleration” The Encyclopedia of Philosophy, Vol.8 ed. Paul Edwards, New York, Macmillan 1967.
55. Mendus, Susan, “Toleration”, The Encyclopedia of Ethnics, Vol. 2. ed. Lawrence C. Becker, New York Garland Publishing.1992.
56. The State Statistical Committee of the Republic of Azerbaijan. «Population by language, sex and urban/rural residence: Azerbaijan (2009; All population; Both Sexes)»
57. Бутков П.Г. Материалы для новой истории Кавказа 1722-1801, ч. I, Санкт-Петербург, 1869.
58. И. Гольдциэр. Культ «святых» в исламе. М, 1938, с. 61-65.
59. О народонаселенії Россіи по губерніямъ и уѣздахъ: LXII. Шемахинская губернія, стр. 154. // Девятая ревизія. Изслѣдованіе о числѣ жителей въ Россіи въ 1851 году Петра Кеппена. Санктпетербургъ: Въ Типографіи Императорской Академіи наукъ, 1857, 297 стр.
60. О народонаселенії Россіи по губерніямъ и уѣздахъ: LXII. Шемахинская губернія, стр. 154. // Девятая ревизія. Изслѣдованіе о числѣ жителей въ Россіи въ 1851 году Петра Кеппена. Санктпетербургъ: Въ Типографіи Императорской Академіи наукъ, 1857, 297 стр.
61. Олеарий Адам. Подробное описание путешествия голштинского посольства в Москвию и Персию в 1633, 1636 и 1639 годах (перевел с немецкого Павел Барсов). Москва, 1870.
62. Путешественники об Азербайджане (под редакцией Шахмалиева), т. I, Баку, 1961.
63. Сообщение путешественников XIII-XVIII вв. об
- Azərbaycanda multikulturalizm və onun Lənkəran qaynaqları*
- Азербайджане (составил Ямпольский), Баку, 1957; Зевакин Е. Азербайджан в нач. XVIII века, Баку, 1929.
64. Талыши - Большая Советская Энциклопедия, БСЭ
65. Этнодемография Кавказа :Ленкоранский уезд (перепись 1926 года)

Internet resusları

66. [http://archive.adl.org/anti\\_semitism\\_arab/january-june-2010.pdf](http://archive.adl.org/anti_semitism_arab/january-june-2010.pdf))
67. <http://az.wikipedia.org/wiki/Kalinovka> ;
68. <http://gencalim.az/xeberler/436-azerbaycan-multikulturalizm-modelinin-global-perspektivleri.html>
69. <http://qafqazislam.com/index.php?lang=az&sectionid=news&id=2030>
70. <http://multiculturalism.preslib.az>
71. <http://multikulturalizm.gov.az>
72. <http://scwra.gov.az/vnews/1209/>
73. [http://www.azerbaijans.com/content\\_500\\_az.html](http://www.azerbaijans.com/content_500_az.html)
74. <http://www.xalqqazeti.com/az/news/social/66943>
75. <https://az.trend.az/azerbaijan/politics/2318526.html>
76. [www.elibrary.az/docs/jurnal/jrn2016\\_1035.pdf](http://www.elibrary.az/docs/jurnal/jrn2016_1035.pdf)
77. <http://www.respublica-news.az/index.php/dig-r-x-brl-r/item/11696-multikulturalizm-siyasaetinin-prinsiplaeri-vae-azaerbaydzan>

## MÜNDƏRİCAT

Ön söz.....	3
Giriş.....	6
Multikulturalizm.....	17
Əsrlərdən gələn səs - Azərbaycanda multikulturalizm.....	23
Mədəniyyətlərin qovuşduğu ünvan - Lənkəran.....	29
Talışlar.....	35
Talış dili.....	37
Talış xanları.....	38
Ruslar.....	43
İlahi qanunların ahəngdarlığı.....	44
Xristianlıq və onun müasir vəziyyəti.....	48
İnanc yerləri.....	50
Multikulturalizm nümunəsi-Şeyx Zahid.....	61
Multikultural dəyərlərin təbliğatçıları.....	71
Ötən əsrin dühaları.....	74
Azərbaycanın klassik və müasir ədəbiyyatında multikultural dəyərlər.....	79
İstifadə olunmuş ədəbiyyat.....	113

*Yığılmağa verilmiş: 02.04.2018  
Çapa imzalanmışdır: 04.05.2018  
Şərti çap vərəqi 15  
Format 70X100 1/8  
Tirajı 500*

*Kitab “ORXAN” Nəşriyyat və Poligrafiya  
müəssisəsinin mətbəəsində hazır diapozitivlərdən  
istifadə olunmaqla offset üsulu ilə çap edilmişdir.*

*Dərnəgül qəsəbəsi, 3105-ci məhəllə  
Direktor: Cəfər Bağırov  
Tel:(+99412) 562 83 03*